

Fənn 2002 - Maliyyə (iqtisadi) təhlili

1. Maliyyə təhlilinin məqsədi:

müəssisədə işlərin vəziyyətinin qiymətləndirilməsi;

müəssisənin maliyyə vəziyyəti və maliyyə nəticələrinin təhlili;

məhsulun mayadəyərinin quruluşunun qiymətləndirilməsi

biznes-planın yerinə yetirilməsinin qiymətləndirilməsi

müəssisənin rəqabət siyasətinin qiymətləndirilməsi.

2. Maliyyə resurslarına aiddir:

pul vəsaitləri, qeyri maddi aktivlər, istehsal dövriyyə fondları;

mənfəət, vergi, sığorta ödəmələri;

büdcə və qeyri büdcə fondları, istehlak və yığım fondları;

müqavilə şərtlərinə müvafiq maliyyə öhdəlikləri;

müxtəlif səviyyəli büdcə resursları

3. Maliyyə menecmentinin əsas vəzifələrinə aiddir:

məhsul satışı kanallarının təhlili və planlaşdırılması;

maksimum mənfəət əldə olunması mexanizminin yaradılması;

maliyyələşdirmə mənbələrinin müəyyən olunması və onların strukturunun optimallaşdırılması;

istehsalın texnologiyasının və təşkilinin təkmilləşdirilməsi;

məhsulun bazarda hərəkəti strategiyasının işlənilib hazırlanması.

4. Maliyyə təhlilinin daxili subyektlərinə aiddir:

səhmdarlar;

menecerlər;

kreditorlar;

debitorlar;

mühasiblər

5. Müəssisənin maliyyəsi səciyyələndirir:

müəssisənin pul axınlarının idarə olunması sistemini;

maliyyə resurslarının formalaşması və istifadəsi prosesində yaranan pul münasibətlərini;

cari fəaliyyətin həyata keçirilməsi üçün cəlb olunan məcmu pul vəsaitləri;

müəssisə aktivlərinin formalaşdırılması üçün toplanmış bütün pul vəsaiti mənbələri;

büdcə resursları, büdcə kreditləri.

6. Xalis pul aktivləri nədir?.

balansın pul vəsaitləri və onların ekvivalentləri, qısamüddətli kredit və borclar;

pul vəsaitləri və pul öhdəlikləri məbləqlərinin fərqi;

balansın aktivinin pul və qeyri pul maddələrinin fərqi;

balansın passivinin pul və qeyri pul maddələrinin fərqi;

balansın pul və qeyri pul maddələrinin cəmi.

7. Diskontlaşdırma metodunun mahiyyəti nədir?

pul daxilolmalarının dondurulması;

pul vəsaitlərinin faizlə əks etdirilməsi;

müəssisənin hesabat dövründə bank hesabına köçürülməli olduğu məbləğin müəyyən edilməsi;

bankın təşkilata pul köçürməsindən əldə olunan mənfəətin müəyyən edilməsi;

gələcək dövrdən cari vaxta pul axınının tətbiq edilməsi.

8. Lizing bank kreditindən nə ilə fərqlənir? (Çəki: 1

lizinq ödəmələri bank kreditlərinə nisbətən az məbləğ təşkil edir;

istifadə müddətinə görə;

lizinq müəssisənin əmlakını müəyyən edir;

lizinq yalnız büdcə təşkilatlarına verilir;

yüksək dəyəri ilə.

9. İnvestisiya təhlilinin bütün metodları aşağıdakı qruplara bölünür:

diskontlaşdırma və uçot dərəcələrinə əsaslanan;

xalis cari dəyərə və investisiyaların rentabelliyinə əsaslanan;

layihənin ödəmə normasına və ödəmənin sadə müddətinin hesablanmasına əsaslanan;

statistik və uçot dərəcələrinə əsaslanan;

diskontun normasına və diskontlaşdırma əmsalına əsaslanan.

10. Təhlilin trend metodunun tətbiqi zamanı istifadə olunur:

mütləq kəmiyyətlərdən

nisbi kəmiyyətlərdən;

öyrənilən amillərin dinamikası sıralarının məlumatlarından.

orta kəmiyyətlərdən;

normativ kəmiyyətlərdən;

11. Kommersiya uçotunda ssudadan istifadəyə görə ödəniləsi məbləğ nə zaman hesablanır?

ssudanın ilk başlanğıcından;

ssuda müddətinin sonunda;

hər ayda;

hər rübdə;

ildə iki dəfə

12. İlk məbləğə borcun bütün müddəti ərzində tətbiq olunan faiz dərəcəsi necə adlanır? **sadə;**

mürəkkəb;

kombinəlaşmış;

qarışıq;

orta faiz.

13. İllik məbləğə və ya əvvəlki dövrdə artırılmalarla birlikdə məbləğə tətbiq edilən faiz dərəcəsi adlanır:

sadə;

mürəkkəb;

kombinəlaşdırılmış;

qarışıq

orta faiz;

14. Müqavilədə faiz dərəcəsinin qəti müəyyən edilmiş (fiksiya edilmiş) kəmiyyəti necə adlanır?

sabit;

dəyişən;

sürüşkən;

mürəkkəb;

kombinəlaşmış.

15. Hansı əmsal gələcək pul vahidinin bu günə qiymətini göstərir:

mürəkkəb faizlərin hesablanması əmsalı;

kapitalın ödənilməsi əmsalı;

keçid əmsalı;

diskontlaşdırma əmsalı;

variasiya əmsalı.

16. Mürəkkəb uçot dərəcəsilə diskontlaşdırma sərfəlidir:

kreditorlar üçün;

banklar üçün;

borclular üçün;

alıcılar üçün;

satıcılar üçün.

17. «Bank uçotu» əməliyyatı tətbiq olunmuşdursa, onda kredit müəssisəsi ödəniş öhdəliyini onun sahibindən bu qiymətə alır:

müddətin sonunda ona görə ödənilməli olan məbləğdən yüksək;

öhdəlik məbləğində;

müddətin sonunda ona görə ödənilməli olan məbləğdən az;

ilkin dəyərində;

razılaşdırılmış qiymətlə

18. Veksellərin uçotu zamanı tətbiq olunur:

kommersiya uçotu;

riyazi diskontlaşdırma;

statistik uçot;

kombinə edilmiş uçot.

idarəetmə uçotu

19. Kontraktlarda göstərilən, lakin sazişin real səmərəliliyini əks etdirməyən və müqayisə üçün istifadə edilə bilməyən faiz dərəcəsi necə adlanır:

faizlərin fasiləsiz hesablanması zamanı tətbiq olunan illik faiz dərəcəsi;

səmərəli illik faiz dərəcəsi;

nominal faiz dərəcəsi;

ilin günlərinə yaxınlaşdırılmış adi faiz;

orta aylıq faiz dərəcəsi.

20. Mühasibat (maliyyə) hesabatının elementinə aid edilir:

kapital;

əmlak vergisi;

müəssisənin texniki səviyyəsi;

müəssisənin təşkilati səviyyəsi.

işçilərin orta siyahı sayı;

21. Dövriyyə aktivlərinə aid edilir:

əsas vəsaitlər, qurulmamış avadanlıqlar;

uzunmüddətli, təxirə salınmış vergi aktivləri;

qeyri-maddi aktivlər, hesabləşmalarda olan vəsaitlər;

ehtiyatlar, pul vəsaitləri, qısamüddətli debitor borcları;

hesabat ilinin mənfəəti, hazır məhsul.

22. Müəssisənin xüsusi kapitalına aiddir:

əlavə və ehtiyat kapitalı;

kassada, hesabləşmə və valyuta hesablarında olan pul qalıqları;

debitor borcları;

kreditor borcları;

hazır məhsul.

23. Balansın trend təhlili:

hesabatın hər maddəsinin ötən dövr ilə müqayisəsidir;

hesabatın yekununda hər bir maddənin xüsusi çəkisinin qiymətləndirilməsidir;

ötən dövrlərlə müqayisədə hesabatın hər bir maddəsinin dinamikada dəyişmə meylinin müəyyən edilməsidir;

müəssisənin əsas göstəricilərinin rəqib müəssisənin göstəriciləri ilə müqayisəsidir.

ayrı-ayrı amillərin nəticə göstəricisinə təsirinin təhlilidir.

24. Balansın müqayisəli təhlili:

hesabatın hər maddəsinin ötən dövr ilə müqayisəsidir;

hesabatın yekununda hər bir maddənin xüsusi çəkisinin qiymətləndirilmə-sidir;

ötən dövrlərlə müqayisədə hesabatın hər bir maddəsinin dinamikada dəyişmə meylinin müəyyən edilməsidir;

müəssisənin əsas göstəricilərinin rəqib müəssisənin göstəriciləri ilə müqayisə-sidir;

ayrı-ayrı amillərin nəticə göstəricisinə təsirinin təhlilidir.

25. Hansı göstəricilər maliyyə təhlilinin obyektləridir?

maliyyə sabitliyi və ödəmə qabiliyyəti;

istehsal resursları;

istehsalın təşkilati-texniki səviyyəsi;

məsrəflər, məhsulun həcmi və mənfəət;

istehsal məsrəfləri və maya dəyəri.

26. Məhsul satışından mənfəət necə hesablanır:

pul gəliri ilə (netto) realizə olunmuş məhsulların maya dəyəri arasında fərq kimi;

ümumi mənfəət ilə kommersiya və inzibati xərclər arasında fərq kimi;

vergiyə cəlb edilmiş mənfəət məbləği ilə kapitalehtiyatların cəmi kimi;

balans və xalis mənfəət arasında fərq kimi;

xalis mənfəətlə məhsulun maya dəyəri arasında fərq kimi.

27. Ümumi mənfəət məbləği necə hesablanır?

satışdan mənfəət ilə inzibati və kommersiya xərcləri arasında fərq kimi;

ümumi pul gəliri ilə ƏDV və aksizlərin fərqi kimi;

əsas əməliyyat gəliri ilə satışın maya dəyəri arasında fərq kimi;

satışdan mənfəət ilə vergi məbləği arasında fərq kimi;

satışdan mənfəət ilə digər satışın nəticələrinin cəmi kimi.

28. Vergitutmaya qədər mənfəət məbləği necə hesablanır:

gəlir və xərclər arasında fərq kimi;

əməliyyat mənfəəti ilə maliyyə gəlirləri və xərcləri arasındakı fərqlərin cəmi kimi;

əsas vəsaitlərin, qeyri maddi aktivlərin və digər əmlakın satışının nəticəsinin cəbri məbləği kimi;

məhsul satışından pul gəliri ilə sair maliyyə əməliyyatlarının nəticəsinin cəmi kimi;

məhsul satışından və sair satışın nəticəsinin cəbri məbləği kimi.

29. Mənfəət və zərər haqqında hesabatın şaquli təhlilinin məqsədi:

göstəricilərin artım tempinin qiymətləndirilməsi;

ötən dövrlə müqayisədə göstəricilərin strukturunun qiymətləndirilməsi;

mənfəətə təsir edən amillərin qiymətləndirilməsi;

müəssisənin ödəmə qabiliyyətinin qiymətləndirilməsi;

istehsalın səmərəliliyinin qiymətləndirilməsi

30. Mənfəət və zərər haqqında hesabatın üfiqi təhlilinin məqsədi nədir?

göstəricilərin artım tempinin qiymətləndirilməsi;

ötən dövrlə müqayisədə göstəricilərin strukturunun qiymətləndirilməsi;

mənfəətə təsir edən amillərin qiymətləndirilməsi;

müəssisənin ödəmə qabiliyyətinin qiymətləndirilməsi;

istehsalın səmərəliliyinin qiymətləndirilməsi.

31. Xalis mənfəətdən istifadənin təhlili hansı informasiya əsasında aparılır?

mənfəət və zərər haqqında hesabat üzrə;

kapitaldakı dəyişikliklər haqqında hesabat üzrə;

pul vəsaitlərinin hərəkəti haqqında hesabat üzrə;

mühasibat balansı üzrə;

uçot siyasəti və izahlı qeydlər üzrə.

32. Digər gəlir və xərclərin tərkibi və quruluşunun təhlili hansı məqsəd-lə aparılır?

ümumi gəlirlərin tərkibində digər gəlirlərin payını müəyyən etmək üçün;

ümumi xərclərin tərkibində digər xərclərin payını müəyyən etmək üçün

gəlir və xərclərin dəyişmə tempini müəyyən etmək üçün;

xalis mənfəətin artırılması amili kimi onların əhəmiyyətliliyini müəyyən etmək üçün;

mühasibat balansını tərtib etmək üçün.

33. Vergitutulan mənfəət məbləğinə təsir göstərən amillər:

əlavə dəyər vergisi, kommersiya xərcləri;

aksizlər, mənfəət vergisi;

əməliyyat mənfəəti, mütləq maliyyə ödəmələri;

birbaşa və dolayı vergilər;

alınmış kredit və borclar.

34. Xalis mənfəət məbləğinə birbaşa təsir göstərən amillərə aid edilir:

ƏDV və aksizlər, satışın maya dəyəri;

vergitutulana qədər mənfəəti, vergi məbləği;

maliyyə xərcləri, əmək məhsuldarlığı, vergi məbləği;

satışın maya dəyəri, maliyyə gəlirləri, amortizasiya;

satışın həcmi, quruluşu, məhsulun keyfiyyəti.

35. Mənfəət və zərər haqqında hesabatda hansı maliyyə nəticələri göstəriciləri əks etdirilir?

marjinal mənfəət;

maliyyə fəaliyyətindən xalis pul vəsaitləri;

investisiya fəaliyyətindən xalis pul vəsaitləri;

bölüşdürülməmiş mənfəət;

hesabat dövründə xalis mənfəəti (zərəri).

36. Mənfəət və zərər haqqında hesabatda aşağıdakı göstəricilər əks etdirilmir:

marjinal mənfəət;

satışın mayadəyəri;

ümumi mənfəət;

əməliyyat mənfəəti;

maliyyə gəliri.

37. Təşkilatın mənfəəti səciyyələndirir:

maliyyə vəziyyətini;

işgüzar aktivliyi;

maliyyə nəticələrini;

məcmu aktivlərin dövretməsinə;

kapitalın rentabelliğini.

38. Satışdan mənfəətin formalaşmasında iştirak edən göstəricilərə aiddir:

satışdan pul gəliri, məhsulun maya dəyəri;

satılmış məhsulun maya dəyəri, məhsulun keyfiyyəti ;

icarə haqqı, fondların dəyəri;

digər təşkilatlarda iştirakdan pay, kapitalın həcmi;

vergiqoymadan əvvəl mənfəət və xərclər.

39. Maliyyə nəticələrinin hansı göstəricisi mənfəət və zərər haqqında hesabatda əks etdirilir:

marjiral mənfəət;

maliyyə fəaliyyətindən xalis pul vəsaiti;

investisiya fəaliyyətindən xalis pul vəsaiti;

bölüşdürülməmiş mənfəət;

ümumi mənfəət.

40. İşlək kapital:

təşkilatın cari aktivləridir;

təşkilatın cari aktivləri və cari öhdəlikləri arasında fərkdir;

pul vəsaitləri çıxılmaqla təşkilatın dövriyyə aktivləri və qısamüddətli öhdəlikləri arasında fərkdir;

məcmu aktivlər və cari aktivlər arasında fərkdir;

cari aktivlər və aktivlərin dəyəri arasında fərkdir.

41. Xüsusi kapitalın tərkibinə daxil edilmir:

əlavə kapital;

gələcək dövrlərin gəlirləri və gələcək xərclər üzrə ehtiyatlar;

ehtiyat kapitalı;

ötən illərin bölüşdürülməmiş mənfəəti;

məqsədli maliyyələşdirmə və daxilolmalar.

42. Aktivlər:

müəssisənin keçmiş hadisələrin nəticəsində nəzarət etdiyi və müəssisə-yə gələcək iqtisadi səmərələrə səbəb olacağı gözlənilən resursdur;

təşkilatın xalis mənfəətidir;

kommersiya fəaliyyəti üçün zəruri olan təsərrüfat vəsaitləridir;

təşkilatın pul vəsaitləridir;

kommersiya əməliyyatlarının aparılması üçün zəruri olan kapitaldır.

43. Öhdəlik:

müəssisənin keçmiş hadisələrin nəticəsində nəzarət etdiyi və müəssisəyə
kreditor borclarıdır;

keçmiş hadisələrin nəticəsində yaranan və iqtisadi səmərəni əks etdirən

cari fəaliyyətə yönəldilmiş pul vəsaitləridir;

şirkətin aktivlərində paydır.

44. Kapital:

təşkilatın bütün öhdəlikləri çıxıldıqdan sonra qalan məbləqdir;

kommersiya fəaliyyətini həyata keçirmək üçün təşkilatın vəsaitləridir;

kreditor borclarıdır;

təşkilatın xalis mənfəətidir;

təşkilatın fəaliyyətinə yönəldilmiş pul vəsaitləridir.

45. Müəssisənin investisiya fəaliyyətinə aiddir:

dividendlərin ödənilməsi;

bank kreditlərinə görə faizlərin ödənilməsi;

qeyri-maddi aktivlərin satışı;

məqsədli daxilolmalar;

əsas vəsaitlərin satışı.

46. Hesabat dövrünün ümumi maliyyə nəticəsi özündə əks etdirir:

gəlir və xərclər arasında fərqi;

məhsul satışının, digər satışın və satışdan kənar əməliyyatların nəticə-sinin cəbri məbləğini;

əsas vəsaitlərin, qeyri maddi aktivlərin və başqa əmlakın satışının nəticələrini;

məhsul satışından pul gəliri ilə digər maliyyə fəaliyyətinin nəticələri arasında fərqi;

məhsul satışından mənfəət ilə əsas vəsaitlərin satışından əldə edilən məbləğin cəmi.

47. Direkt-kostinq sistemində maliyyə nəticələrinin təhlili metodikası nəzərdə tutur:
mənfəətin tərkib elementlərinin öyrənilməsini;

xərclərin tərkib elementlərinin öyrənilməsini;

satışın həcmi, maya dəyəri və mənfəət arasında qarşılıqlı əlaqə-asılı-lığın öyrənilməsini;

təşkilatın ödəmə qabiliyyətinin qiymətləndirilməsini;

təşkilatın gəlirlilik səviyyəsinin öyrənilməsini.

48. Maliyyə nəticələrinin(mənfəətin) artım templərinin aktivlərin artım templərindən aşağı olması səciyyələndirir?

fəaliyyətin səmərəliliyinin aşağı düşməsini;

fəaliyyətin səmərəliliyinin yüksəlməsini;

məhsula olan qiymətlərin artmasını;

dövriyyə aktivlərinin dövr sürətinin aşağı düşməsini;

dövriyyə aktivlərinin dövr sürətinin yüksəlməsini.

49. Müəssisə fəaliyyətinin maliyyə nəticəsinə aiddir:

emissiya gəliri;

kapital ehtiyatları;

xalis mənfəət;

əsas əməliyyat gəliri;

ümumi daxili məhsul.

50. Təşkilatın maliyyə sabitliyi ehtiyatı (təhlükəsizlik zonası) hesablanır:

satışın faktiki həcmi ilə satışın böhranlı həcmi arasında fərq kimi;

pul gəliri ilə məcmu xərcləri arasında fərq kimi;

pul gəliri ilə dəyişən xərclər arasında fərq kimi;

pul gəliri ilə sabit xərcləri arasında fərq kimi;
marjinal gəlirlə dəyişən xərclərin fərqi kimi.

51. Dövriyyə aktivlərinin tərkib elementləri hansıdır?

əsas vəsaitlər, qurulmamış avadanlıqlar;
uzunmüddətli, təxirə salınmış vergi aktivləri;
qeyri-maddi aktivlər, hesablaşmalarda olan vəsaitlər;
ehtiyatlar, pul vəsaitləri, qısamüddətli debitor borcları;
hesabat ilinin mənfəəti, hazır məhsul.

52. Balansın trend təhlilinin mahiyyəti nədir?

hesabatın hər maddəsinin ötən dövr ilə müqayisəsidir;
hesabatın yekununda hər bir maddənin xüsusi çəkisinin qiymətləndirilməsidir;
ötən dövrlərlə müqayisədə hesabatın hər bir maddəsinin dinamikada dəyişmə meylinin müəyyən edilməsidir;
müəssisənin əsas göstəricilərinin rəqib müəsisənin göstəriciləri ilə müqayisəsidir.
ayrı-ayrı amillərin nəticə göstəricisinə təsirinin təhlilidir.

53. Balansın müqayisəli təhlilinin mahiyyəti nədir?

hesabatın hər maddəsinin ötən dövr ilə müqayisəsidir;
hesabatın yekununda hər bir maddənin xüsusi çəkisinin qiymətləndirilməsidir;
ötən dövrlərlə müqayisədə hesabatın hər bir maddəsinin dinamikada dəyişmə meylinin müəyyən edilməsidir;
müəssisənin əsas göstəricilərinin rəqib müəsisənin göstəriciləri ilə müqayisəsidir.
ayrı-ayrı amillərin nəticə göstəricisinə təsirinin təhlilidir.

54. Mühasibat balansının məlumatları əsasında hansı məsələ qiymətləndirilir?

təşkilatın maliyyə sabitliyini;

maliyyə nəticələrinin strukturunu;

adi fəaliyyət növləri üzrə xərclərin dinamikasını;

təşkilatın işgüzar fəallığını;

maliyyə mənbələrinin strukturunu.

55. Maliyyə sabitliyi əmsalı hesablanır:

xüsusi kapitalın borc kapitalına nisbəti kimi;

borc kapitalın xüsusi kapitalına nisbəti kimi;

xüsusi kapitalın uzunmüddətli passivlərə nisbəti kimi;

xüsusi kapitalın qısamüddətli passivlərə nisbəti kimi;

xüsusi kapital və uzunmüddətli passivlərin cəminin balansın valyutasına nisbəti kimi.

56. Maliyyələşdirmə əmsalı hesablanır:

xüsusi kapitalın borc kapitalına nisbəti kimi;

borc kapitalın xüsusi kapitalına nisbəti kimi;

xüsusi kapitalın uzunmüddətli passivlərə nisbəti kimi;

xüsusi kapitalın qısamüddətli passivlərə nisbəti kimi;

xüsusi kapital və uzunmüddətli passivlərin cəminin balansın valyuta-sına nisbəti kimi.

57. Maliyyə riski əmsalı hesablanır:

xüsusi kapitalın borc kapitalına nisbəti kimi;

borc kapitalın xüsusi kapitalına nisbəti kimi;

xüsusi kapitalın uzunmüddətli passivlərə nisbəti kimi;

xüsusi kapitalın qısamüddətli passivlərə nisbəti kimi;

xüsusi kapital və uzunmüddətli passivlərin cəminin balansın valyutasına nisbəti kimi .

58. Maliyyə müstəqilliyi əmsalı hesablanır:

(xüsusi kapital – dövriyyədənənar aktivlər) : xüsusi vəsait mənbələri;

(xüsusi kapital – dövriyyədənənar aktivlər) : cari aktivlər;

xüsusi kapital : aktivlər;

xüsusi vəsait mənbələri : balansın valyutası;

xüsusi kapital : borc kapitalı.

59. Maliyyə riski hansı halda yaranır?

kreditör borcu məbləği debitor borcu məbləğindən çox olduqda;

maliyyə levirici (aləti) səviyyəsi mənfəətlilik səviyyəsindən yüksək olduqda;

xalis mənfəətinin artım tempi maliyyə resurslarının artım tempindən aşağı olduqda;

maliyyələşdirmə mənbələrinin artım tempi aktivlərin artım tempindən aşağı olduqda;

müəssisədə uzunmüddətli ssuda və borclar üzrə faizlərin ödənilmə-si üçün vəsait çatışmadıqda.

60. Maliyyə sabitliyinin təhlili aşağıdakı hesablama vasitəsilə həyata keçirilir:

mənfəət, aktiv və ya passiv arasında mütənasiblik göstəricilərinin hesablanması ilə;

satışdan pul gəliri, aktiv və ya passiv arasında mütənasiblik göstəricilə-inin hesablanması ilə;

aktiv və passivi səciyyələndirən göstəricilərin hesablanması ilə;

xərclər və mənfəətin asılılığını səciyyələndirən göstəricilərin hesablanması ilə;

doğru cavab yoxdur.

61. Təşkilatın maliyyə nəticələrinin strukturunun təhlilində hansı metoddan istifadə olunur:
göstəricilərin müqayisəli təhlili;

göstəricilərin şaquli təhlili;

göstəricilərin üfiqi təhlili;

göstəricilərin trend təhlili;

göstəricilərin amilli təhlili.

62. Pul vəsaitlərinin hərəkəti haqqında hesabat məlumatları əsasında ödəmə qabiliyyəti əmsalı hesablanır:

hesabat dövrünün əvvəlinə pul vəsaiti qalığının bank kredit və borc məbləğinə nisbəti kimi;

hesabat dövrünün sonuna pul vəsaiti qalığının bank kredit və borc məbləğinə nisbəti kimi;

alıcılardan və sifarişçilərdən daxilolmaların pul vəsaiti qalığının bank kredit və borc məbləğinə nisbəti kimi;

əsas vəsait obyektlərinin və digər əmlakın satışından pul gəlirlərinin məcmu borclara nisbəti kimi;

dövr ərzində pul daxilolmalarının dövr ərzində pul vəsaiti çıxımına nisbəti kimi .

63. Özünümaliyyələşdirmə intervalı (müddəti) hesablanır:

pul vəsaiti, qısamüddətli maliyyə qoyuluşları və qısamüddətli debitor borclarının cəminin ortagünlük pul vəsaiti sərfinə nisbəti kimi;

pul vəsaitinin orta günlük pul vəsaiti sərfinə nisbəti kimi;

qısamüddətli maliyyə qoyuluşlarının orta günlük pul vəsaiti sərfinə nisbəti kimi;

qısamüddətli debitor borclarının orta günlük pul vəsaiti sərfinə nisbəti kimi;

ortagünlük pul daxilolmalarının günlük pul vəsaiti sərfinə nisbəti kimi.

64. Biver əmsalı hesablanır:

xalis mənfəətin qısamüddətli öhdəliklərə nisbəti kimi;

vergi tutulan mənfəətin qısamüddətli öhdəliklərə nisbəti kimi;

ümumi mənfəətin (balans mənfəətinin) qısamüddətli öhdəliklərə nisbəti kimi;

xalis mənfəətlə amortizasiya ayırmalarının cəminin uzunmüddətli və qısamüddətli öhdəliklərə nisbəti kimi ;

debitor borclarının kreditor borclarına nisbəti kimi.

65. Orta günlük pul vəsaiti çıxımı hesablanır:

maya dəyərinin təhlil olunan dövrün günlərinin miqdarına nisbəti kimi;

kommersiya xərclərinin təhlil olunan dövrün günlərinin miqdarına nisbəti kimi;

idarəetmə xərclərinin təhlil olunan dövrün günlərinin miqdarına nisbəti kimi;

orta günlük pul daxilolmalarının orta günlük pul vəsaiti çıxımına nisbəti kimi;

satışın maya dəyəri, kommersiya xərcləri, idarəetmə xərcləri və amortizasiya ayırmalarının cəminin təhlil olunan dövr üçün günlərin sayına nisbəti kimi .

66. Qısamüddətli öhdəliklərin pul vəsaiti axını ilə örtülmə əmsalı hesablanır: amortizasiya ayırmalarının qısamüddətli öhdəliklərə nisbəti;

xalis mənfəətin qısamüddətli öhdəlikləri nisbəti;

xalis mənfəət və amortizasiya ayırmalarının cəminin qısamüddətli öhdəliklərə nisbəti;

pul vəsaitlərinin orta qalığının qısamüddətli öhdəliklərə nisbəti;

pul vəsaiti və qısamüddətli maliyyə qoyuluşlarının cəminin qısamüddətli öhdəliklərə nisbəti.

67. Faizlərin örtülməsi əmsalı hesablanır:

faiz və vergilər ödənilə qədər cari fəaliyyətdən xalis pul axınının ödənilən faiz məbləğinə nisbəti kimi;

xalis mənfəətin məbləğinin ödənilən faiz məbləğinə nisbəti kimi;

vergitutulan mənfəət məbləğinin ödənilən faiz məbləğinə nisbəti kimi;

ümumi mənfəəti məbləğinin ödənilən faiz məbləğinə nisbəti kimi;

pul vəsaitlərinin orta qalığının ödənilən faiz məbləğinə nisbəti kimi.

68. Bank tərəfindən qısamüddətli kreditlərin verilməsində məqsəd:

müəssisənin texniki inkişafının böyük problemlərinin həlli;

dövriyyə vəsaitlərinin əldə olunması;

büdcəyə və büdcədən kənar fondlara borcların ödənilməsi;

əsas vəsaitlərin alınması;

yeni obyektlərin tikintisi.

69. Əsas vəsaitlərin və qeyri-maddi aktivlərin amortizasiyası hansı vəsaitlərin mənbəyidir?

xüsusi vəsaitin;

borc vəsaitinin;

cəlb olunmuş vəsaitin;

müəssisənin bütün vəsaitinin;

debitor borclarının.

70. Ehtiyat kapitalının əsas mənbəyi:

məhsul satışından mənfəət;

balans mənfəəti;

xalis mənfəət;

borc vəsaiti;

qısamüddətli kredit.

71. Mühasibat balansının məlumatları əsasında müəyyən etmək olar:

təşkilatın maliyyə sabitliyini;

maliyyə nəticələrinin strukturunu;

adi fəaliyyət növləri üzrə xərclərin dinamikasını;

təşkilatın işgüzar fəallığını;
maliyyə mənbələrinin strukturunu.

72. Hansı vəsait dövriyyə aktivlərinə aiddir:

quraşdırılmış avadanlıqlar, pul vəsaitləri, qeyri-maddi aktivlər;

kreditör borcları, bank kreditləri, ehtiyatlar;

materiallar, torpaq, tikili və avadanlıqlar, ehtiyat kapitalı;

pul vəsaitləri, debitor borcları, ehtiyatlar;

bank kreditləri, qeyri-maddi aktivlər, pul vəsaitləri.

73. Hansı aktivlər əsas kapitalla aiddir:

əsas vəsaitlər, debitor borcları, materiallar, pul vəsaitləri;

torpaq, tikili və avadanlıqlar, qeyri-maddi aktivlər, daşınmaz əmlaka investisiyalar;

qeyri-maddi aktivlər, pul vəsaitləri, torpaq, tikili və avadanlıqlar;

pul vəsaitləri, debitor borcları, qeyri maddi aktivlər;

qısamüddətli maliyyə qoyuluşları, hazır məhsul, bitməmiş istehsal;

74. Məssisənin əmlakının quruluşunu hansı göstəricilər xarakterizə edir:

torpaq, tikili və avadanlıqlar, qeyri-maddi aktivlər, material dövriyyə aktivləri, hesablarda olan vəsaitlər;

torpaq, tikili və avadanlıqlar, qeyri-maddi aktivlər, xüsusi vəsaitlər, hesablardakı vəsaitlər;

qeyri dövriyyə aktivləri, hazır məhsul, qısamüddətli aktivlər;

qeyri dövriyyə aktivləri, ehtiyat kapitalı, kreditör borcları, debitor borcları;

qeyri dövriyyə aktivləri, ehtiyat kapitalı, uzunmüddətli öhdəliklər, debitor borcları.

75. Maliyyə sabitliyi pozulmaması üçün müəssisənin dövriyyədən-kənar aktivləri hansı mənbələrdən formalaşmalıdır?

xüsusi kapital, qısamüddətli kredit və borclar hesabına;

mənfəət, qısamüddətli kredit və borclar hesabına;

xüsusi kapital, uzunmüddətli kredit və borclar hesabına;

ehtiyat fondu və qısamüddətli öhdəliklər hesabına;

yalnız borclar hesabına.

76. Xalis dövriyyə kapitalı hesablanır:

təşkilatın cari passivləri və cari aktivləri arasında fərq kimi;

təşkilatın cari aktivləri və cari passivləri arasında fərq kimi ;

məcmu aktivlər və dövriyyə aktivlər arasında fərq kimi;

pul vəsaitləri çıxılmaqla dövriyyə aktivləri və qısamüddətli öhdəliklər arasında fərq kimi;

xüsusi kapital və borc kapitalı arasında fərq kimi .

77. Təşkilatın dövriyyə kapitalının maliyyələşdirilməsi mənbələri-nə aiddir:

nizamnamə kapitalı, xüsusi kapital və qısamüddətli bank kreditləri;

xüsusi kapital, qısamüddətli bank kreditləri və kreditor borcları;

əlavə kapital, xüsusi kapital və kreditor borcları;

kreditor borcları, uzunmüddətli kreditlər və nizamnamə kapitalı;

xüsusi kapital, əlavə kapital və qısamüddətli kreditlər.

78. Xüsusi dövriyyə kapitalının (aktivlərinin) manevrlik əmsalı hesablanır:

dövriyyə vəsaitlərinin qısamüddətli öhdəliklərə nisbəti kimi;

xüsusi dövriyyə kapitalının xüsusi kapitalla nisbəti kimi ;

dövriyyə aktivlərinin qısamüddətli öhdəliklərə nisbəti kimi;

satışın həcmnin xalis cari aktivlərə nisbəti kimi;

xüsusi kapitalın balansın valyutasına nisbəti kimi.

79. Xalis dövriyyə aktivləri hesablanır:

qeyri-dövriyyə və dövriyyə aktivləri arasında fərq kimi;

dövriyyə və qeyri-dövriyyə aktivləri arasında fərq kimi;

cari aktivlər və cari passivlər arasında fərq kimi;

xüsusi və borc kapitalı arasında fərq kimi;

qeyri dövriyyə aktivləri və qısamüddətli öhdəliklər arasında fərq kimi.

80. Xüsusi kapitalın manevrlik əmsalı hesablanır:

xüsusi dövriyyə kapitalının xüsusi kapitalla nisbəti kimi ;

xüsusi dövriyyə kapitalının uzunmüddətli borc kapitalına nisbəti kimi;

xüsusi dövriyyə kapitalının qısamüddətli borc kapitalına nisbəti kimi;

xüsusi kapitalın xüsusi dövriyyə kapitalına nisbəti kimi;

borc kapitalın xüsusi dövriyyə kapitalına nisbəti kimi.

81. Xüsusi vəsaitlərlə təmin olunma əmsalı hesablanır:

xüsusi dövriyyə kapitalının xüsusi kapitalla nisbəti kimi;

xüsusi dövriyyə kapitalının borc kapitalına nisbəti kimi;

xüsusi kapitalın xüsusi dövriyyə kapitalına nisbəti kimi;

borc kapitalının xüsusi dövriyyə kapitalına nisbəti kimi;

xüsusi dövriyyə kapitalının dövriyyə aktivlərinə nisbəti kimi.

82. Material ehtiyatlarının xüsusi vəsaitlərə təmin olunması əm-salı hesablanır:

material ehtiyatların orta dəyərinin xüsusi kapitalla nisbəti kimi;

material ehtiyatların orta dəyərinin xüsusi dövriyyə kapitalına nisbəti kimi;

xüsusi kapitalın material ehtiyatlarının orta dəyərinə nisbəti kimi;

xüsusi dövriyyə kapitalının material ehtiyatlarının orta dəyərinə nisbəti kimi ;

xüsusi dövriyyə kapitalın xüsusi kapitalla nisbəti kimi.

83. Daimi aktivin indeksi hesablanır:

cari aktivlərin cari passivlərə nisbəti kimi;

cari passivlərin cari aktivlərə nisbəti kimi;

dövriyyə aktivlərinin məcmu aktivlərə nisbəti kimi ;

qeyri-dövriyyə aktivlərinin məcmu aktivlərə nisbəti kimi;

qeyri-dövriyyə aktivlərinin xüsusi vəsait mənbələrinə nisbəti kimi.

84. Borc vəsaitlərinin uzunmüddətə cəlb edilməsi əmsalı:

uzun müddətli öhdəliklərin qısamüddətli öhdəliklərə nisbəti kimi;

qısa müddətli öhdəliklərin uzunmüddətli öhdəliklərə nisbəti kimi;

uzun müddətli öhdəliklərin xüsusi vəsait mənbələri və uzunmüddətli öhdəliklərin cəminə nisbəti kimi;

uzunmüddətli öhdəlikləri və xüsusi vəsait mənbələrinin uzunmüddətli öhdəliklərə nisbəti kimi;

xüsusi vəsait mənbələrinin qeyri-dövriyyə aktivlərə nisbəti kimi.

85. Əmlakın real dəyəri əmsalı hesablanır:

əsas vəsaitin, xammal-materialların, bitməmiş istehsalın balansın valyutasına nisbəti kimi;

qeyri-dövriyyə aktivlərinin balansın valyutasına nisbəti kimi ;

dövriyyə aktivlərinin balansın valyutasına nisbəti kimi;

qeyri dövriyyə aktivlərinin dövriyyə aktivlərə nisbəti kimi;

dövriyyə aktivlərinin qeyri-dövriyyə aktivlərə nisbəti kimi.

86. Maliyyə sabitliyi əmsalı hesablanır:

xüsusi kapitalın borc kapitalına nisbəti kimi;

borc kapitalın xüsusi kapitalına nisbəti kimi;

xüsusi kapitalın uzunmüddətli passivlərə nisbəti kimi;

xüsusi kapitalın qısamüddətli passivlərə nisbəti kimi;

xüsusi kapital və uzunmüddətli passivlərin cəminin balansın valyutasına nisbəti kimi.

87. Maliyyələşdirmə əmsalı hesablanır:

xüsusi kapitalın borc kapitalına nisbəti kimi;

borc kapitalın xüsusi kapitalına nisbəti kimi;

xüsusi kapitalın uzunmüddətli passivlərə nisbəti kimi;

xüsusi kapitalın qısamüddətli passivlərə nisbəti kimi;

xüsusi kapital və uzunmüddətli passivlərin cəminin balansın valyutasına nisbəti kimi.

88. Maliyyə riski əmsalı hesablanır:

xüsusi kapitalın borc kapitalına nisbəti kimi;

borc kapitalın xüsusi kapitalına nisbəti kimi;

xüsusi kapitalın uzunmüddətli passivlərə nisbəti kimi;

xüsusi kapitalın qısamüddətli passivlərə nisbəti kimi;

xüsusi kapital və uzunmüddətli passivlərin cəminin balansın valyutasına nisbəti kimi .

89. Dövriyyə aktivlərin dövretmə əmsalı hesablanır:

dövriyyə və qeyri-dövriyyə aktivlərinin nisbəti kimi;

dövriyyə aktivlərinin balansın valyutasına nisbəti kimi;

qeyri-dövriyyə aktivlərinin balansın valyutasına nisbəti kimi;

satışdan pul gəlirinin dövriyyə aktivlərinin orta dəyərində nisbəti kimi;

satışdan pul gəlirinin qeyri - dövriyyə aktivlərinin ortadəyərində kimi.

90. Material ehtiyatların dövretmə əmsalı hesablanır:

material ehtiyatların dövriyyə aktivlərinə nisbəti kimi;

material ehtiyatların balansın valyutasına nisbəti kimi;

satışdan pul gəlirinin dövriyyə aktivlərinə nisbəti kimi;

satışın maya dəyərinin material ehtiyatlarının orta dəyərinə nisbəti kimi;

satışdan pul gəlirinin uzunmüddətli aktivlərə nisbəti kimi.

91. Balansda ehtiyat və məsrəflərin nəzərə çarpacaq artımı səciyyələndirir:

təşkilatın fəaliyyətinin genişləndirilməsi;

əmtəə – material qiymətlilərinin göndərilməsi qrafikinə pozulmasını;

dövriyyə vəsaitlərinin dövr sürətinin ləngiməsini;

müəssisənin sabitliyinin azalması;

inflasiya səviyyəsinin yüksək olması.

92. Xüsusi kapitalın manevrlik əmsalı səciyyələndirir

xüsusi kapitalın uzunmüddətli aktivlərin maliyyələşdirilməsində payını

maliyyə aktivliyinin səviyyəsini;

xüsusi kapitalın qısamüddətli aktivlərin maliyyələşdirilməsində payını

kapitalın dövr sürətini;

likvidlik səviyyəsini.

93. Dövriyyə aktivlərinin dövretmə əmsalı (dövrə) hesablanır:

dövriyyə aktivlərinin orta illik dəyəri : balansın yekunu;

dövr ərzində dövriyyə aktivlərin orta illik dəyəri : məhsulun satışından əldə edilən gəlir;

dövr ərzində satılmış məhsulun dəyəri : dövr ərzində dövriyyə aktivlərinin orta illik dəyəri;

dövriyyə aktivlərin orta illik dəyəri : xalis mənfəət;

satışdan əldə edilən mənfəət : dövriyyə aktivlərin orta illik dəyəri.

94. Xüsusi dövriyyə vəsaitlərin manevretmə əmsalı necə hesablanır?

xüsusi dövriyyə aktivləri : xüsusi kapital;

borc kapital : aktivlər;

xüsusi kapital : aktivlər;

xüsusi kapital : balansın valyutası;

xüsusi kapital : borc kapitalı.

95. Xüsusi dövriyyə kapitalı ilə təmin olunma əmsalı hesablanır:

(xüsusi kapital – dövriyyədən kənar aktivlər) : xüsusi vəsait mənbələri;

(xüsusi kapital – dövriyyədən kənar aktivlər) : dövriyyə aktivləri;

xüsusi kapital : aktivlər;

xüsusi kapital : balansın valyutası;

xüsusi dövriyyə vəsaitləri : xüsusi vəsaitlər.

96. Maliyyə müstəqilliyi əmsalı hesablanır:

(xüsusi kapital – dövriyyədən kənar aktivlər) : xüsusi vəsait mənbələri;

(xüsusi kapital – dövriyyədən kənar aktivlər) : cari aktivlər;

xüsusi kapital : aktivlər;

xüsusi vəsait mənbələri : balansın valyutası;

xüsusi kapital : borc kapitalı.

97. Balansın hansı maddələri müəssisənin vəsait mənbələrini əks etdirir?

xüsusi, borc və cəlb edilmiş vəsait;

əsas, borc və cəlb edilmiş vəsait;

əsas vəsait, və cəlb edilmiş pul vəsaiti;

əsas vəsait, nizamnamə kapitalı, əlavə kapital, ehtiyat fondu;
bütün cavablar düzgündür.

98. Müstəqillik əmsalı hesablanır:

xüsusi vəsait : bütün vəsait məbləği;

borc vəsaiti : bütün vəsait məbləği;

(borc vəsaiti + cəlb edilmiş vəsait) : bütün vəsait məbləği;

xüsusi vəsait : borc vəsaiti;

bütün vəsait mənbəyi : borc vəsaiti.

99. Maliyyə riski yaranır?

kreditör borcu məbləği debitor borcu məbləğindən çox olduqda;

maliyyə levirici (aləti) səviyyəsi mənfəətlilik səviyyəsindən yüksək olduqda;

xalis mənfəətinin artım tempi maliyyə resurslarının artım tempindən aşağı olduqda;

maliyyələşdirmə mənbələrinin artım tempi aktivlərin artım tempindən aşağı olduqda;

müəssisədə uzunmüddətli ssuda və borclar üzrə faizlərin ödənilmə-si üçün vəsait çatışmadıqda.

100. Təşkilatın maliyyə vəziyyəti qeyri sabit hesab edilir:

xüsusi vəsaitlərin ehtiyatlardan və xərclərdən az olduqda;

ehtiyatların və xərclərin ödənilməsi üçün uzunmüddətli vəsaitlər yetərli olmadıqda;

dövriyyə aktivlərinin dövr sürətinin yüksəldilməsi hesabına ödəmə qabiliyyətini bərpa etmək mümkündür;

xüsusi vəsait mənbələri ehtiyat və məsrəflərdən çox olduqda;

əmlakın ümumi həcmində xüsusi vəsaitin payı azlıq təşkil etdikdə.

101. Maliyyə sabitliyini təmin edən göstəricilər səciyyələndirir:

mənbələrin strukturunun keyfiyyətini;

ödəmə qabiliyyətini;

təşkilatın fəaliyyətinin gəlirliyini;

xarici mənbələrdən istifadə ilə əlaqədar xərclərin keyfiyyətini;

fondlardan istifadənin səmərəliliyini.

102. Maliyyə sabitliyinin kapitallaşması göstəriciləri səciyyələndirir:

vəsaitlərin mənbə strukturunu;

təşkilatın ödəmə qabiliyyətini;

təşkilatın maliyyə asılılığını

təşkilatın fəaliyyətinin gəlirliyini;

fondlardan istifadənin səmərəliliyini.

103. Xüsusi kapitalın təmərgüzləşməsi əmsalının artması ifadə edir:

maliyyə sabitliyi səviyyəsinin artmasını;

xarici investorlardan asılılığın azalmasını;

ümumi mənbələrdə səhmdarların payının azalmasını;

xarici investorlardan asılılığın artmasını;

maliyyə sabitliyi səviyyəsinin artmasını, xarici investorlardan asılılığın azalmasını

104. Ümumi maliyyə müstəqilliyi səviyyəsi qiymətləndirilir:

xüsusi dövriyyə vəsaiti mənbələrinin aktivlərin örtülməsinin ümumi mənbələrinə nisbəti kimi;

xüsusi vəsait mənbələrinin aktivlərin örtülməsinin ümumi mənbələrinə nisbəti kimi;

kapitallaşmış mənbələrin müstəqilliyi əmsalı kimi;

dövriyyə aktivlərinin məcmu aktivlərdə payı kimi;

xüsusi vəsait mənbələrinin cəlb edilmiş vəsaitlərə nisbəti kimi.

105. Maliyyə təhlilinin obyektlərini hansı göstəricilər təşkil edir?

müəssisənin ödəməqabiliyyəti və maliyyə sabitliyi;

istehsal resursları;

istehsalın texniki-təşkilati səviyyəsi;

məsrəflər, məhsulun həcmi, mənfəət;

istehsal məsrəfləri, məhsulun maya dəyəri.

106. Əşkilatın maliyyə vəziyyəti haqqında informasiya səciyyələndirir:

təşkilatın potensial resurslarından istifadənin səmərəliliyini;

təşkilatın likvidliyini və ödəmə qabiliyyətini ;

təşkilatın pul vəsaitlərinə olan tələbatını;

təşkilatın debitor borclarını;

təşkilatın kreditor borclarını.

107. Aktivlərin strukturundakı dəyişiklik müsbət qiymətləndirilir:

əsas vəsaitlərin payı artdıqda;

material dövriyyə aktivlərinin payı artdıqda;

daha likvid aktivlərin payı artdıqda;

debitor borclarının payı artdıqda;

material aktivlərin payı artdıqda.

108. Sadalanan parametrlərdən hansıları müəssisənin balansının "qənaətbəxş" olmasının əyani sübutudur?

debitor borclarının artım tempi kreditor borclarının artım tempini üstələyir;

ilin sonuna olan zərərin məbləği ilin əvvəlinə nisbətən azalıb;

məhsulun satış həcmi artıb, dövriyyədən kənar aktivlərin xüsusi çəkisi azalıb;

dövriyyə aktivlərin artım tempi dövriyyədən kənar aktivlərin artım tempini üstələyir;

kreditor borclarının səviyyəsi azalıb.

109. Təşkilatın ən likvid aktivlərinə aid edilir:

gələcək dövrlərin xərcləri;

qeyri dövriyyə aktivləri;

pul vəsaitləri və qısamüddətli maliyyə qoyuluşları ;

ödəmə müddəti 12 aya qədər olan debitor borcları;

bitməmiş istehsalat.

110. Təşkilatın ödəmə qabiliyyətini qiymətləndirmək üçün istifadə olunan göstərici;

kreditör borclarının dövrəni əmsalı;

debitor borclarının dövrəni əmsalı;

cari likvidlik əmsalı;

aktivlərin rentabelliği ;

xüsusi kapitalın rentabelliği.

111. Pul ekvivalentlərinə aiddir:

kassada pul vəsaitləri;

hesablaşma hesabında pul vəsaitləri;

qısamüddətli maliyyə qoyuluşları;

bankda olan pul vəsaitləri;

faizlər və dividendlər.

112. Pul vəsaitlərinin hərəkəti haqqında hesabatın təhlili imkan verir:

xalis mənfəətin formalaşmasına təsir edən amillərin və onların təsirini müəyyən etmək;

balansın strukturunun keyfiyyətinə təsir edən amillərin və onların təsirini müəyyən etmək;

pul axınlarının formalaşmasına təsir edən amillərin və onların təsirini müəyyən etmək;

investisiya qoyuluşlarının maliyyələşdirilməsi üçün cari (əməliyyat) fəaliyyətdən xalis pul axınının kifayətliliyi müəyyən edilir;

investisiya fəaliyyətinin səmərəliliyi qiymətləndirilir.

113. Adi fəaliyyət növündən gəlirlərə aiddir:

depozit əmanətlər üzrə alınmış faizlər;

satışdan pul gəliri;

birgə fəaliyyət üzrə müqavilənin yerinə yetirilməsindən gəlirlər;

ödənmə vaxtı ötmüş kreditör borcları;

aktivlərin yenidən qiymətləndirilməsi.

114. Hansı aktivlər çətin realizə olunan aktivlərə aiddir?

uzunmüddətli maliyyə qoyuluşu, material ehtiyatları;

əsas vəsaitlər və bitməmiş tikinti, debitor borcları;

ehtiyat və məsrəflər, qeyri-maddi aktivlər;

hazır məhsul, əsas vəsaitlər, qeyri-maddi aktivlər;

əsas vəsaitlər, qeyri-maddi aktivlər, uzunmüddətli maliyyə qoyuluşu, bitməmiş istehsal.

115. Gələcək məhsul göndərişi hesabına alıcılardan pul daxilolmaları pul vəsaitlərinin hərəkəti haqqında hesabatda əks etdirilir:

maliyyə fəaliyyəti üzrə müsbət pul axını kimi;

cari fəaliyyət üzrə müsbət pul axını kimi;

cari fəaliyyət üzrə mənfi pul axını kimi;

maliyyə fəaliyyəti üzrə mənfi pul axını kimi;

investisiya fəaliyyətindən müsbət pul axını kimi.

116. Xalis pul axını nədir:

müəssisənin hesablaşma hesabında olan pul qalığı;

hesabat dövründə müəssisəyə daxil olan pul vəsaitlərin cəmi;

kassada olan pul vəsaiti.

dövriyyədə olan pul vəsaitlərinin məbləği;

mənfi və müsbət pul axınları arasındakı olan fərq;

117. Uzunmüddətli aktivlərin daxil olması və çıxması ilə əlaqədar pul axını adlanır:
investisiya;

əməliyyat;

maliyyə;

daimi;

diskret.

118. Cari fəaliyyətdən pul daxil olmaları öz əksini tapır:

əsas vəsaitlərin və digər əmlakın satışından pul gəlirində;

məhsul satışından pul gəlirində;

kreditlərin alınmasında;

dividendlərin və faizlərin alınmasında;

avansların alınmasında.

119. Səhmlərin və ya digər pay kağızlarının emissiyasından daxilolmalar aid edilir:
investisiya axınına;

maliyyə axınına;

əməliyyat axınına;

daimi axına;

diskret axınına.

120. İnvestisiya fəaliyyətindən pul gəliri öz əksini tapır:

avansların alınmasında;

dividendlərin və faizlərin alınmasında;

məhsul satışından pul gəlirində;
kreditlərin alınmasında;
əsas vəsaitlərin satışından pul gəlirində.

121. Maliyyə fəaliyyəti üzrə pul vəsaiti çıxmaları öz əksini tapır:

malların, xidmət və işlərin dəyərinin ödənilməsində;
tikintidə iştirak payı üzrə ödəmələrdə;
qısamüddətli qiymətli kağızların alınmasına, buraxılmasına xərclərdə;
inzibati xərclərə məsrəflərdə ;
kommersiya xərclərinə məsrəflərdə.

122. Xalis pul axını dedikdə başa düşülür:

təşkilatın əməliyyatları üzrə pul vəsaitlərinin müsbət və mənfi hərəkətinin netto-nəticəsi;
dövr ərzində satışdan pul gəliri formasında pul vəsaitləri daxilolmaları;
dövr ərzində satışdan pul gəliri formasında pul vəsaitləri daxilolmaları və dövr ərzində pul vəsaiti çıxmaları arasında fərq ;
cari fəaliyyət üzrə pul vəsaiti daxilolmaları;
qeyri dövriyyə aktivlərin satışından daxilolmalar.

123. Müəssisənin likvidliyinin ümumi göstəricisi:

xalis dövriyyə vəsaitlərinin monevrlük əmsalı;
müstəqillik əmsalı;
dövriyyə vəsaitlərinin dövretmə sürəti;
cari likvidlik əmsalı;
aralıq (böhranlı) likvidlik əmsalı

124. xüsusi kapitalın balansın valyutasına nisbəti kimi ;

borc kapitalının xüsusi kapitalla nisbəti kimi;

borc kapitalının balansın valyutasına nisbəti kimi;

aktivlərin öhdəliklərə nisbəti kimi;

xüsusi kapitalın borc kapitalına nisbəti kimi.

125. Mütləq likvidlik əmsalı səciyyələndirir:

Təşkilat özünün pul vəsaiti və qiymətli kağızları hesabına qısamüddətli öhdəliklərin hansı hissəsini ödəyə bilər;

Təşkilat özünün pul vəsaiti və qiymətli kağızları hesabına bütün öhdəliklərin hansı hissəsini ödəyə bilər;

təşkilat yaxın dövrə uzunmüddətli borcların hansı hissəsini ödəyə bilər;

təşkilat pul vəsaiti hesabına cari öhdəliklərin hansı hissəsini ödəyə bilər;

təşkilatın cari aktivləri cari passivlərinin hansı hissəsini örtür.

126. Aralıq (böhranlı) likvidlik əmsalı səciyyələndirir:

təşkilat mütləq likvid və tez realizə olunan aktivlər hesabına uzunmüddətli öhdəliklərinin hansı hissəsini ödəyə bilər;

təşkilat mütləq likvid və tez realizə olunan aktivlər hesabına qısamüddətli öhdəliklərinin hansı hissəsini ödəyə bilər;

təşkilat dövriyyə aktivləri hesabına qısamüddətli öhdəliklərinin hansı hissəsini ödəyə bilər;

təşkilat yaxın dövrə bütün öhdəliklərinin hansı hissəsini ödəyə bilər;

nə dərəcədə cari aktivlər cari passivləri örtür.

127. Cari likvidlik əmsalı səciyyələndirir:

təşkilatın maliyyə vəziyyətinin borc mənbələrindən asılı olmamasını;

təşkilatın maliyyə vəziyyətinin borc mənbələrindən asılı olmasını;

dövriyyə aktivlərin likvidliyinin ümumi qiymətini;

qısamüddətli öhdəliklərin hansı hissəsinin ödənilməsinin mümkünlüyünü;

uzunmüddətli öhdəliklərin hansı hissəsinin ödənilməsinin mümkünlüyünü.

128. Xalis dövriyyə kapitalının həcmnin artması şəraitində likvidliyin itirilməsi riski: (Çəki: 1

azalır;

artır;

əvvəl artır, sonra azalır;

əvvəl azalır, sonra artır;

risk yoxdur.

129. Mütləq likvidlik əmsalı hesablanır:

pul vəsaitlərinin kreditor borclarına nisbəti kimi;

pul vəsaitlərinin və qısamüddətli maliyyə qoyuluşlarının kreditor borclarına nisbəti kimi;

pul vəsaitləri və qısamüddətli maliyyə qoyuluşlarının qısamüddətli öhdəliklərə nisbəti kimi;

pul vəsaitləri və qısamüddətli maliyyə qoyuluşlarının bank kreditlərinə nisbəti kimi;

pul vəsaitlərinin qısamüddətli öhdəliklərə nisbəti kimi.

130. Aralıq (böhranlı) likvidlik əmsalı hesablanır:

pul vəsaiti və qısamüddətli debitor borclarının cəminin kreditor borclarına nisbəti kimi;

pul vəsaiti, qiymətli kağızlar və qısamüddətli debitor borclarının cəminin kreditor borclarına nisbəti kimi;

pul vəsaiti, qiymətli kağızlar və qısamüddətli debitor borclarının cəminin qısamüddətli öhdəliklərə nisbəti kimi;

pul vəsaiti, qiymətli kağızlar və qısamüddətli debitor borclarının cəminin bütün öhdəliklərə nisbəti kimi;

pul vəsaiti, qiymətli kağızlar və qısamüddətli debitor borclarının cəminin uzunmüddətli öhdəliklərə nisbəti kimi.

131. Cari (ümumi) likvidlik əmsalı hesablanır:

dövriyyə aktivlərinin kreditor borclarına nisbəti kimi;

dövriyyə aktivlərinin uzunmüddətli öhdəliklərə nisbəti kimi;

dövriyyə aktivlərinin qısamüddətli öhdəliklərə nisbəti kimi;

məcmu aktivlərin uzunmüddətli öhdəliklərə nisbəti kimi;

məcmu aktivlərin qısamüddətli öhdəliklərə nisbəti kimi

132. Xalis pul axını hesablanır:

ümumi pul axını və dövrün əvvəlinə pul vəsaitləri qalığı arasında fərq kimi;

ümumi pul axını və dövrün sonuna pul vəsaitləri qalığı arasında fərq kimi ;

pul axını defisiti və dövrün əvvəlinə pul vəsaitləri qalığı arasında fərq kimi ;

pul vəsaitləri daxil olmaları və pul vəsaiti çıxmaları arasında fərq kimi;

dövrün sonuna və əvvəlinə pul vəsaiti qalığı arasında fərq kimi.

133. Pul axınının dolayı metodla təhlili zamanı dövr ərzində debitor borcları qalığının artımı:

xalis mənfəət məbləğinə əlavə olunmalıdır;

xalis mənfəət məbləğindən çıxılmalıdır;

xalis mənfəət məbləği dəyişməz qalmalıdır;

xalis pul axını məbləğinə əlavə olunmalıdır;

xalis pul axını məbləğindən çıxılmalıdır.

134. Pul axınının dolayı metodla təhlili zamanı dövr ərzində kredit-lər üzrə borc qalıqlarının azalması məbləğində;

xalis mənfəət məbləği artırılmalıdır;

xalis mənfəət məbləği azaldılmalıdır;

xalis mənfəət göstəricisi dəyişməz saxlanmalıdır;

xalis pul axını məbləği artırılmalıdır;

xalis pul axını məbləği azaldılmalıdır.

135. Dövr ərzində müəssisənin pul vəsaitlərinin hərəkətinin nəticə-ləri adlanır:

pul vəsaitlərinin hərəkəti;

pul vəsaitlərinin axını;

artıq pul axını;

müsbət pul axınını;

mənfi pul axını.

136. Təşkilatın ödəmə qabiliyyətli olmaması aşağıdakı göstərici va-sitəsi ilə qiymətləndirilir:

mütləq likvidlik əmsalı;

aralıq (böhranlı) likvidlik əmsalı;

cari likvidlik əmsalı;

müstəqillik əmsalı;

maliyyə riski əmsalı.

137. Pul axınının dolayı üsulla qiymətləndirilməsi zamanı amortizasiya ayırmaların məbləğini:

xalis mənfəətin məbləğindən çıxırlar;

xalis mənfəətin üstünə gəlirlər;

xalis mənfəətin məbləğini dəyişmirlər;

balans mənfəətin məbləğindən çıxırlar

balans mənfəətinin üzərinə gəlirlər

138. Pul axınının dolayı üsulla qiymətləndirilməsi zamanı debitor borclarının artmasını:

xalis mənfəətin məbləğindən çıxırlar;

xalis mənfəətin üzərinə toplayırlar;

xalis mənfəətin məbləğini dəyişmirlər;

balans mənfəətin məbləğindən çıxırlar;

balans mənfəətinin üzərinə gəlirlər.

139. Təhlil olunan dövrdə pul axının səmərəliliyi hesablanır:

xalis mənfəət: pul vəsaiti axını;

xalis pul axını: pul sərfi;

xalis pul axını: satışdan pul gəliri;

xalis mənfəət : pul vəsaiti sərfi;

balans mənfəəti : pul vəsaiti sərfi.

140. Hansı aktivlər yüksək likvidliyə malikdir?

pul vəsaitləri + qısamüddətli maliyyə qoyuluşları;

ödəmə müddəti 6 aya qədər olan debitor borcları;

ödəmə müddəti 6 aydan yuxarı olan debitor borcları;

materiallar;

maşın və avadanlıqlar.

141. Aralıq ödəmə (likvidlik) əmsalı əks etdirir:

bütün dövriyyə aktivlərini səfərbər edildikdə cari öhdəliklərin hansı hissəsi örtülə bilər;

pul vəsaitləri vasitəsi ilə bütün öhdəliklərin hansı hissəsini ödəmək olar;

pul vəsaitləri, qiymətli kağızlar və debitor borcları hesabına qısamüddətli öhdəliklərin hansı hissəsi ödənilə bilər;

pul vəsaitləri, qiymətli kağızlar və debitor borcları hesabına uzunmüddətli öhdəliklərin hansı hissəsi ödənilə bilər;

pul vəsaitləri, qiymətli kağızlar və debitor borcları hesabına qısamüddətli və uzunmüddətli öhdəliklərin hansı hissəsi ödənilə bilər.

142. Zəif realizə olunan aktivlərə aiddir:

ehtiyatlar+qeyri maddi aktivlər;

ehtiyatlar + hazır məhsul;

ehtiyatlar + debitor borcları + digər dövriyyə aktivləri;

pul vəsaitləri + debitor borcları;

əsas vəsaitlər.

143. Pul axınının dolayı metodla təhlili imkan verir:

təşkilatın maliyyə sabitliyi əmsallarını hesablamaq;

təşkilatın pul axınlarının müsbət və mənfi strukturunu qiymətlən-dir-mək;

təhlil olunan dövrə xalis mənfəət və xalis pul axını göstəricilərinin uyğunsuzluğu səbəblərini qiymətləndirmək ;

təşkilatın işgüzar fəallığı əmsallarını müəyyən etmək;

pul vəsaitlərinin daxil olması və çıxması arasında fərqi müəyyən etmək

144. Pul axınının dolayı metodla təhlili zamanı düzəliş edilir:

dövrün sonuna debitor borcları qalığı məbləğinə;

dövrün sonuna pul vəsaitləri qalığı məbləğinə;

təhlil olunan dövr üzrə xalis mənfəət məbləğinə;

dövrün əvvəlinə debitor borcları qalığı məbləğinə;

dövrün əvvəlinə pul vəsaitləri qalığı məbləğinə.

145. Pul axınının birbaşa metodla təhlili vasitəsilə:

investisiya qoyuluşlarının maliyyələşdirilməsi üçün cari (əməliyyat) fəaliyyətdən xalis pul axınının kafiliyi müəyyən edilir;

investisiya fəaliyyətinin səmərəliliyi qiymətləndirilir;

satışdan mənfəətin formalaşmasına amillərin təsiri hesablanır;

təşkilatın müsbət və mənfi pul axınlarının strukturu qiymətləndirilir;

təşkilatın maliyyə sabitliyi əmsalları müəyyən edilir.

146. Mütləq, böhranlı və cari likvidlik əmsallarının minimal həddi ardıcıl olaraq verilmişdir:
0,5; 0,3; 1;

0,3; 0,5; 1,5;

0,2; 0,8; 2;

0,1; 2; 0,5;

2; 0,2; 0,8.

147. Aşağıdakı halda balans likvid hesab olunur:

$1A \geq 1P; 2A \geq 2P; 3A \geq 3P; 4A \leq 4P$

$1A \leq 1P; 2A \geq 2P; 3A \geq 3P; 4A \leq 4P$

$1A \leq 1P; 2A \leq 2P; 3A \geq 3P; 4A \leq 4P$

$1A \geq 1P; 2A \leq 2P; 3A \leq 3P; 4A \leq 4P$

$1A \geq 1P; 2A \geq 2P; 3A \leq 3P; 4A \leq 4P$

148. Mütləq likvidlik əmsalının minimal həddi:

1;

0,2 – 0,25;

2;

2,5;

1,8.

149. Dövriyyə vəsaitlərindən istifadənin səmərəliliyini səciyyələndirən göstərici:

dövriyyə vəsaitlərinin dövr sürəti;

kapitalın strukturu;

dövriyyə vəsaitlərinin strukturu;

dövriyyə vəsaitlərinin likvidliyi;

dövriyyə vəsaitləri ilə təmin olunma.

150. Aktivlərin dövrünün artması təmin edir:

aktivlərin rentabelliyyənin artımını;

məhsulun rentabelliyyənin azalması;

məhsulun rentabelliyyənin artımını;

aktivlərin rentabelliyyənin azalmasını;

xərclərin rentabelliyyənin azalması.

151. Aktivlərin və xüsusi kapitalın gəlirliyi göstəriciləri asılıdır:

dividend çıxımı normalarından;

səhmin kurs dəyərindən;

kapitalın quruluşundan;

balansın likvidliyindən;

təşkilatın ödəmə qabiliyyətindən.

152. Xüsusi kapitalın artırılmasının əsas mənbələrinə aiddir:

istiqrazların buraxılışı;

kreditlərin cəlb edilməsi;

bölüşdürülməmiş mənfəət, sığorta ödəmələri;

ümumi mənfəət, vergi, sığorta ödəmələri;

əsas fəaliyyətdən mənfəət, mənfəətdən vergi.

153. Təşkilatın fəaliyyətinin səmərəliliyinin maliyyə diaqnostikası üçün əsas göstərici hesab olunur:

maliyyə hesabatı məlumatları;

xüsusi kapitalın gəlirliliyi göstəricisi;

likvidlik və ödəmə qabiliyyəti;

əmlak vəziyyəti;

kreditödəmə qabiliyyəti.

154. Dövriyyə aktivlərinin dövr sürətinin artması təmin edir:

məsrəflərin artımını;

bank kreditlərinin arımını;

debitor borclarının artımını;

kreditor borclarının artımını;

mənfəət məbləğinin artımını

155. Dövriyyə aktivlərinin dövr sürətinin azalması səbəb olur: (Çəki: 1

balansda aktivlərin qalıqlarının artmasına;

balansda aktivlərin qalıqlarının azalmasına;

dövriyyə aktivlərinin cəlb olunmasına;

mənfəət məbləğinin artmasına;

balansın valyutasının azalmasına.

156. Dövriyyə göstəriciləri səciyyələndirir

ödəməqabiliyyətini;

işgüzar aktivliyi;

bazar sabitliyini;

kreditqaytarma qabiliyyətini;

gəlirliyi.

157. Maliyyə levirici əsasında qiymətləndirilir:

təşkilatın xərclərinin rentabelliği;

təşkilatın maliyyə sabitliyi;

məhsul istehsalı və satış üzrə xərclərin strukturu;

təşkilatın ödəmə qabiliyyəti;

balansın likvidliyi.

158. Əməliyyat levirici (rıçaqı, aləti) səciyyələndirir:

satışdan pul gəlirlərinin dəyişməsi zamanı satışdan mənfəətin dəyişməsini;

sabit xərclərin dəyişməsi zamanı satışdan mənfəətin dəyişməsini;

dəyişən xərclərin dəyişməsi zamanı satışdan mənfəətin dəyişməsini;

dəyişən xərclərin dəyişməsi zamanı satışdan pul gəlirlərinin dəyişməsini;

satışın həcmnin dəyişməsi zamanı satışdan mənfəətin dəyişməsini;

159. Debitor borcların dövr sürəti artdıqda əməliyyat həlqəsinin müddəti:

uzanır;

qısalır;

dəyişmir;

eyni nisbətdə artır;

doğru cavab yoxdur.

160. Debitor borclarının dövr sürəti azaldıqda istehsal həlqəsinin müddəti:

uzanır;

qısalır;

dəyişmir;

sabitləşir;

doğru cavab yoxdur.

161. Borc kapitalının rentabelliği əmsalı hesablanır:

satışdan mənfəətin borc kapitalının orta balans dəyərində nisbəti kimi;

borc kapitalının orta balans dəyərinin satışdan mənfəətə nisbəti;

gəlirlərin ümumi həcmində borc kapitalının orta balans dəyərində nisbəti;

satışdan pul gəlirlərinin borc kapitalının orta balans dəyərində nisbəti;

borc kapitalının orta balans dəyərinin satışdan pul gəlirində nisbəti.

162. Xammal və material ehtiyatlarının dövrəni əmsalı hesablanır:

sərf edilmiş materialların maya dəyərinin xammal və material ehtiyatlarının orta həcmində nisbəti kimi;

xammal və material ehtiyatların orta həcmində istifadə olunmuş materialların maya dəyərində nisbəti kimi; xammal və material ehtiyatların orta həcmində istifadə olunmuş materialların maya dəyərində nisbəti kimi; xammal və material ehtiyatların orta həcmində istifadə olunmuş materialların maya dəyərində nisbəti kimi;

xammal və material ehtiyatların satışın həcmində nisbəti kimi;

satışın həcmində xammal və material ehtiyatlarının orta həcmində nisbəti kimi;

sərf edilmiş materialların maya dəyərinin məhsulun həcmində nisbəti kimi.

163. Əməliyyat levirici (rıçağı) hesablanır:

marjinal gəlirin satışdan mənfəətə nisbəti kimi;

marjinal gəlirin satışdan pul gəlirində nisbəti kimi;

satışdan mənfəətin marjinal gəlirə nisbəti kimi;

satışdan mənfəətin pul gəlirində nisbəti kimi;

satışdan mənfəətin satışın kritik həcmində nisbəti kimi.

164. Maliyyə alətinin səmərəsi aşağıdakı halda xüsusi kapitalın rentabelliğinin yüksəlməsini təmin edir:

borc vəsaitlərinin qiyməti kapital qoyuluşunun rentabelliğindən yüksək olduqda;

borc vəsaitlərinin qiyməti kapital qoyuluşunun rentabelliyindən aşağı olduqda;

borc vəsaitlərinin qiyməti kapital qoyuluşunun rentabelliyinə bərabər olduqda;

borc vəsaitlərinin qiyməti məhsulun rentabelliyindən yuxarı olduqda;

borc vəsaitlərinin qiyməti məhsulun rentabelliyindən aşağı olduqda.

165. Aktivlərin dövr sürəti hesablanır:

satışdan pul gəlirinin cari aktivlərə nisbəti kimi;

satışdan pul gəlirinin aktivlərə nisbəti kimi;

xalis mənfəətin aktivlərə nisbəti kimi;

cari aktivlərin satışdan pul gəlirinə nisbəti kimi;

aktivlərin satışdan pul gəlirinə nisbəti kimi.

166. Maliyyə levirici (aləti) əmsalı əks etdirir:

xüsusi kapitalın hər manatına düşən borc vəsaiti məbləğini;

borc kapitalın hər manatında düşən xüsusi vəsaiti məbləğini;

məcmu passivlərin hər manatına düşən xüsusi vəsaiti məbləğini;

vəsaitlərin ümumi məbləğində borc vəsaitlərinin payını;

qısamüddətli öhdəliklərin hər manatına aktivlərin dövriyyəsi məbləğini.

167. Maliyyə leviricinin (rıçaqı, aləti) səmərəsi müəyyən olunur:

borc kapitalının cəlb edilməsinin səmərəliliyi ilə;

dövriyyə aktivlərinin qısamüddətli passivlərə nisbəti ilə;

maliyyə nəticələrinin strukturu ilə;

müəssisənin gəlirliyi ilə;

müəssisənin işgüzar fəallığı ilə.

168. Maliyyə leviricinin (rıçaqı, aləti) effekti nə vaxtı alınır?

xüsusi kapitalın rentabelliği > aktivlərin rentabelliğindən;

borc kapitalın rentabelliği = xüsusi kapitalın rentabelliyinə;

borc kapitalın rentabelliği < xüsusi kapitalın rentabelliğindən;

borc kapitalın rentabelliği > satılmış məhsulun rentabelliğindən;

aktivlərin rentabelliği > kapitalın rentabelliği.

169. İstehsal leverici aşağıdakı qaydada hesablanır:

satışdan əldə edilən mənfəət : bölüşdürülməmiş mənfəətə;

balans mənfəəti : satışdan əldə edilən mənfəət;

balans mənfəətinin artımı : məhsul satışı həcmnin artımı;

xalis mənfəətin artımı : dövriyyə aktivlərinin artımı;

məhsul satışından mənfəət : satışdan pul gəliri.

170. İstehsal levirici (aləti) səciyyələndirir:

məhsul satışdan faktiki pul gəlirinin plan üzrə pul gəliri məbləğinə nisbətini;

reallaşdırılan məhsulun faktiki həcmnin onun satışından pul gəlirinə nisbətini;

məhsul satışından pul gəlirinin artım tempinin mənfəətin artım tempinə nisbətini;

məhsul satışından pul gəlirin artım tempinin natural ifadədə real-laşdırılan məhsulun artım tempinə nisbətini;

məhsul buraxılışının plan həcmi ilə faktiki həcmi arasındakı fərqi.

171. Əməliyyat levirici (aləti) hesablanır:

marjinal gəlirin satışdan mənfəətə nisbəti kimi;

satışdan pul gəlirin mənfəətə nisbəti kimi;

məhsul satışından mənfəətin üstəlik xərc məbləğinə nisbəti kimi;

heyətin əmək haqqının satışdan mənfəətə nisbəti kimi;
mənfəətin artım tempinin istehsalın həcmnin artım tempinə nisbəti kimi.

172. Maliyyə leviricinin (aləti) səviyyəsi hesablanır:

xalis mənfəətin artım tempinin satışdan mənfəətin artım tempinə nisbəti kimi;

xalis mənfəətin satışdan pul gəlirinə nisbəti kimi;

xalis mənfəətin satışdan pul gəlirinə nisbəti kimi;

məhsul istehsalının artım tempinin satışın artım tempinə nisbəti kimi;

məhsul satışından faktiki mənfəətin xalis mənfəətə nisbəti kimi.

173. Maliyyə sabitliyi ehtiyatının səviyyəsi (faiz ifadəsində) hesablanır:

daimi məsrəflərin xalis mənfəətə nisbəti kimi

marjinal gəlirin satışdan alınan mənfəətə nisbəti kimi;

satışdan pul gəlirinin xalis mənfəətə nisbəti kimi;

əməliyyat leviricinin (alətinin) satışdan mənfəətə nisbəti kimi;

maliyyə sabitliyi məbləğinin satışdan pul gəlirinə nisbəti kimi.

174. İstehsal levirici (rıçaqı) nədir?

məhsulun tam və istehsal maya dəyəri arasındakı fərkdir;

satışdan mənfəətin xərclərə nisbətidir;

borc kapitalının xüsusi kapitalla nisbətidir;

məhsulun həcmi və strukturunu dəyişmək yolu ilə mənfəətə təsir etmək imkanındır;

istehsal məsrəflərində müstəqim məsrəflərin payı.

175. Əməliyyat leviricinin (rıçaqının) effekti necə müəyyən olunur?

daimi xərclərin məhsul vahidinə marjinal gəlirə nisbəti kimi;

sabit və dəyişən xərclərin nisbəti kimi;

marjinal gəlirin mənfəətə nisbəti kimi;

dəyişən məsrəflərin satışdan mənfəətə nisbəti kimi;

satışdan mənfəətin məhsulun maya dəyərinə nisbəti kimi.

176. Maliyyə levericinin səviyyəsi səciyyələndirir?

xalis mənfəətin səviyyəsinin satışdan mənfəətdən asılılığını;

xalis mənfəətin satışdan mənfəətin dəyişməsinə nisbətdə dəyişkənliyi- ni;

xalis mənfəətin dəyişmə tempini;

satışın mənfəətliliyi;

istehsalın artım templərinin qeyri ahəngdarlığı səviyyəsi.

177. Maliyyə nəticələrinin strukturunun təhlilində aşağıdakı metoddan istifadə olunur:
göstəricilərin müqayisəli təhlili;

göstəricilərin şaquli təhlili;

göstəricilərin üfiqi təhlili;

göstəricilərin trend təhlili;

göstəricilərin amilli təhlili.

178. Hesabat dövrünün ümumi maliyyə nəticəsi hesablanır:

gəlir və xərclər arasında fərq kimi;

məhsul satışının, sair satışın və satışdan kənar əməliyyatların nəticə-lərinin cəbri məbləği kimi;

əsas vəsaitlərin, qeyri maddi aktivlərin və digər əmlakın satışının nəti-cəsinin cəbri məbləği kimi;

məhsul satışından pul gəliri ilə sair maliyyə əməliyyatlarının nəticə-sinin cəmi kimi;

məhsul satışından və sair satışın nəticəsinin cəbri məbləği kimi.

179. Ayrı-ayrı növ məhsul satışından mənfəətə təsir edən amillərə aiddir:

əmək məhsuldarlığı, məhsulun keyfiyyəti, fondutumu;

satılmış məhsulun miqdarı, satış qiyməti və maya dəyəri;

işçilərin sayı, əmək məhsuldarlığı, məhsulun material tutumu;

məhsulun çeşidi, əmək məhsuldarlığı, məhsulun maya dəyəri;

məhsulun əmək tutumu, əsas fondların dəyəri.

180. Məhsul satışından mənfəət məbləğinə birbaşa təsir edən əsas amillər-rə aid edilir:
əsas fondların aktiv hissəsinin, əmək məhsuldarlığının dəyişməsi;

istehsalın texniki-təşkilatı səviyyəsinin dəyişməsi, məhsulun həcmnin dəyişməsi;

məhsulun orta satış qiymətinin, avadanlıqların intensiv yüklənməsinin, işçilərin sayının dəyişməsi;

məhsulun satış qiymətinin, fondveriminin, material sərfinin dəyişməsi;

satışın həcmnin, satış qiymətinin, maya dəyərinin dəyişməsi.

181. Mənfəət və zərər haqqında hesabatın təhlilində istifadə olunur:

müqayisə üsulundan, balans metodundan;

iqtisadi-riyazi üsullardan;

üfiqi, şaquli və trend təhlilindən;

proqnoz təhlilindən, funksional dəyər təhlilindən;

statistik təhlildən, evristik üsullardan.

182. Mənfəət və zərər haqqında hesabatın şaquli təhlilinin məqsədi:

ötən dövrlə müqayisədə maliyyə nəticələrinin formalaşmasının strukturunun qiymətləndirilməsi;

göstəricilərin artım tempinin qiymətləndirilməsi;

mənfəətə təsir edən amillərin qiymətləndirilməsi;
müəssisənin ödəmə qabiliyyətinin qiymətləndirilməsi;
istehsalın səmərəliliyinin qiymətləndirilməsi.

183. Mənfəət və zərər haqqında hesabatın üfiqi təhlilinin məqsədi:

göstəricilərin artım tempinin qiymətləndirilməsi;
ötən dövrlə müqayisədə göstəricilərin strukturunun qiymətləndirilməsi;
mənfəətə təsir edən amillərin qiymətləndirilməsi;
müəssisənin ödəmə qabiliyyətinin qiymətləndirilməsi;
istehsalın səmərəliliyinin qiymətləndirilməsi.

184. Xalis mənfəətdən istifadənin təhlili aşağıdakı informasiya əsasında aparılır:

mənfəət və zərər haqqında hesabat üzrə;
kapitaldakı dəyişikliklər haqqında hesabat üzrə;
pul vəsaitlərinin hərəkəti haqqında hesabat üzrə;
mühasibat balansı üzrə;
uçot siyasəti və izahlı qeydlər üzrə.

185. Adi fəaliyyət üzrə xərclərin tərkibinə daxildir:

depozitlər üzrə alınmış faizlər;
satışdan pul gəliri;
amortizasiya;
bank xidmətlərinin ödənilməsi xərcləri;
kredit və borclar üzrə ödənilmiş faizlər.

186. Digər gəlir və xərclərin tərkibi və quruluşunun təhlili hansı məqsədlə aparılır;

ümumi gəlirlərin tərkibində digər gəlirlərin payını müəyyən etmək üçün;

ümumi xərclərin tərkibində digər xərclərin payını müəyyən etmək üçün;

gəlir və xərclərin dəyişmə tempini müəyyən etmək üçün;

xalis mənfəətin artırılması amili kimi digər gəlir və xərclərin əhəmiyyətliliyini müəyyən etmək üçün;

mühasibat balansını tərtib etmək üçün.

187. Vergitutulan mənfəət məbləğinə təsir göstərən amillər:

əlavə dəyər vergisi, kommersiya xərcləri;

aksizlər, mənfəət vergisi;

əməliyyat mənfəəti, mütləq maliyyə ödəmələri;

birbaşa və dolaylı vergilər;

alınmış kredit və borclar.

188. Xalis mənfəət məbləğinə təsir göstərən amillərə aid edilir:

ƏDV və aksizlər;

əməliyyat (balans) mənfəəti, mütləq maliyyə ödəmələri;

əmək məhsuldarlığı, vergi məbləği;

satışın maya dəyəri;

satışın həcmi və quruluşu.

189. Təşkilatın mənfəət və zərər haqqında hesabatının məlumatları əsasında hesablamaq olar: aktivlərin rentabelliyni;

satışın rentabelliyni;

kapitalın rentabelliyni;

istehsalın rentabelliyni;

investisiyanın rentabelliyni.

190. Multiplikativ determinləşdirilmiş modeldən istifadə etməklə aktivlərin rentabelliyyə amillərin təsirini aşağıdakı metodla hesablamaq olar:

qruplaşdırma;

orta həndəsi;

integral;

mütləq fərq;

balans.

191. Mənfəət:

sahibkarlıq fəaliyyətinin məqsədidir;

istehsalın səmərəliliyinin əsas göstəricisidir;

müflisləşmə prosedurunun başlanması üçün meyardır;

müəssisənin kredit qaytarma bacarığın əks etdirir;

müəssisənin ödəməqabiliyyətini əks etdirir.

192. Satışdan pul gəliri ilə satılmış malların (iş, xidmət) maya dəyəri arasında fərq səciyyələndirir: satışdan mənfəəti;

ümumi mənfəəti;

vergitutulana qədər mənfəəti;

xalis mənfəəti;

satışdanakənar mənfəəti.

193. Kommersiya və inzibati xərclər örtülür:

satışdan mənfəət hesabına;

ümumi mənfəət hesabına;

vergitutulana qədər mənfəət hesabına;

xalis mənfəət hesabına;

satışdankənar mənfəət hesabına.

194. Mənfəət və zərər haqqında hesabatda aşağıdakı göstəricilər əks etdirilmir:

marjinal mənfəət;

satışın mayadəyəri;

ümumi mənfəət;

əməliyyat mənfəəti;

maliyyə gəliri.

195. Məcmu kapitalın rentabelliyyəsinin hesablanması aşağıdakı göstəricidən istifadə olunur:
ümumi mənfəət;

vergiyə cəlb olunan mənfəət;

sair əməliyyat gəlirləri;

maliyyə gəliri;

ümumi daxili məhsul.

196. Xüsusi kapitalın rentabelliyyətini hesablayanda hesablaşmaya hansı göstərici daxil edilir?
satışdan əldə edilən mənfəət;

vergiyə cəlb olunan mənfəət;

xalis mənfəət;

maliyyə gəliri;

ümumi daxili məhsul.

197. Təşkilatın mənfəəti səciyyələndirir:

maliyyə vəziyyətini;

işgüzar aktivliyi;

maliyyə nəticələrini;

məcmu aktivlərin dövretməsinə;

kapitalın rentabelliyyətini.

198. Satışdan mənfəətin formalaşmasında iştirak edən göstəricilərə aiddir:

satışdan pul gəliri, məhsulun maya dəyəri;

satılmış məhsulun maya dəyəri, məhsulun keyfiyyəti ;

satılmış məhsulun maya dəyəri, məhsulun keyfiyyəti ;

digər təşkilatlarda iştirakdan pay, kapitalın həcmi;

vergi qoymadan əvvəl mənfəət və xərclər.

199. Təşkilatın xalis mənfəəti ilk növbədə yönəldilir:

itgi və xərclərin örtülməsinə;

xeyriyyəçilik məqsədlərinə;

səhmlər üzrə dividendlərin ödənilməsinə;

kommersiya xərclərinin örtülməsinə;

inzibati xərclərinin örtülməsinə.

200. Xalis mənfəət yönəldilir:

inzibati xərclərin örtülməsinə;

istehsalın inkişafına, ehtiyat fonduna;

mənfəət vergisinin ödənilməsinə;

kommersiya xərclərinin ödənilməsinə;

itkilərin örtülməsinə.

201. Xərclərin tanınması şərtlərinə aid edilir: xərclərin konkret müqaviləyə,
qanunvericilik və normativ aktlara uyğunluğu;

xərclərin məbləği müəyyən edilə bilər;

konkret əməliyyat nəticəsində təşkilatın iqtisadi xeyrinin azalacağına əminlik vardır;

baş verdiyi hesabat dövründə xərclərin formasından, pul gəlirinin əldə edilməsi niyyətindən asılı olmayaraq xərc edildikdə;

yuxarıda qeyd olunan bütün şərtlər.

202. Pul gəlirlərinin tanınması şərtlərinə aiddir:

təşkilat konkret müqavilə üzrə pul gəliri almaq hüququna malikdir;

pul gəliri məbləği müəyyən edilə bilər;

konkret əməliyyat nəticəsində təşkilatın iqtisadi xeyrinin artacağına əminlik var;

məhsula (işə, xidmətə) mülkiyyət hüququ təşkilatdan alıcıya keçmişdir və bu əməliyyatla bağlı edilən və ya ediləcək xərcləri müəyyən etmək mümkündür;

yuxarıda qeyd olunan bütün şərtlər.

203. Xalis mənfəət və amortizasiya məbləği:

sadə və geniş təkrar istehsal məq-sə-di ilə təşkilatın sərəncamında qalan gəlirin həcmi xarakterizə edir;

pul vəsaitinin hərəkətinin dolayı metodla təhlili zamanı istifadə olu-nur;

xalis mənfəət ilə pul vəsaitinin dəyişməsi arasında əlaqəni səciyyələndirir;

özünümaliyyələşdirmənin müm-kün-lüyünü xarakterizə edən əmsal kimi hesablanır;

bütün variantlar doğrudur.

204. Xərclərin rentabelliyyə birbaşa təsir edən amillərə aid edilir:

satışın həcmi, quruluşu, satış qiyməti, maya dəyəri;

məhsul vahidinin qiyməti, fondverimi, material tutumu ;

məhsul vahidinin qiyməti, fondverimi, material tutumu ;

əmək haqqı, kommersiya xərcləri, inzibati xərclər;

fondverimi, material tutumu, əmək məhsuldarlığı.

205. Aktivlərin rentabelliyyə səciyyələndirir:

təşkilatın əmlakına kapital qoyuluşunun gəlirliyini ;

cari likvidliyi;

kapitalın strukturunu;

işgüzar fəallığı;

bazar sabitliyini.

206. Xalis (bölüşdürülməmiş) mənfəət hesabına artırılır:

ehtiyat kapitalı;

müəssisə işçilərinin mükafatları;

xüsusi dövriyyə vəsaitləri;

nizamnamə kapitalı;

səhmdarların gəlirləri.

207. Maliyyə nəticələrinin(mənfəətin) artım templərinin aktivlərin artım templərindən aşağı olması səciyyələndirir?

müəssisə fəaliyyətinin səmərəliliyinin aşağı düşməsinə;

məhsula olan qiymətlərin artmasını;

müəssisə fəaliyyətinin səmərəliliyinin yüksəlməsini;

dövriyyə aktivlərinin dövriyyəsinin aşağı düşməsinə;

dövriyyə aktivlərinin dövriyyəsinin yüksəlməsini.

208. İnflyasiyaya korrektə edilmiş mənfəət:

hesabat dövrünün xalis (bölüşdürülməmiş) mənfəətinə daxil edilir;

ötən dövrün xalis (bölüşdürülməmiş) mənfəətinə daxil edilir;

hesabat dövrünün xalis (bölüşdürülməmiş) mənfəətindən çıxılır;

ötən dövrün xalis (bölüşdürülməmiş) mənfəətindən çıxılır;

vergiyə cəlb olunan mənfəətə daxil edilir

209. Müəssisə fəaliyyətinin maliyyə nəticəsinə aiddir:

emissiya gəliri;

kapital ehtiyatları;

xalis mənfəət;

əsas əməliyyat gəliri;

ümumi daxili məhsul.

210. Mənfəətin bölüşdürülməsinin hansı istiqaməti şirkətin xüsusi kapitalını azaldır?

ehtiyat fondunun yaradılması;

əldə olunmuş mənfəətin istehlak fonduna yönəldilməsi;

dividendlərin ödənilməsi;

sosial sferalar fondunun artırılması.

düzgün variant yoxdur.

211. Vergitutulana qədər mənfəətin həcminə təsir göstərməyən amillər:

kommersiya xərcləri;

maliyyə nəticələri ilə bağlı vergilər;

konservasiya olunmuş istehsal güclərinin saxlanılmasına yönəlmiş xərclər;

qiymətli kağızların əldə olunmasına yönəldilmiş xərclər.

gələcək dövrlərin xərcləri.

212. Satışın həcmnin dəyişməsinin satışdan mənfəətin məbləğinə təsiri hesablanır:

satış üzrə tapşırığın yerinə yetirilməsi əmsalının plan üzrə mənfəət məbləğinə hasili kimi;

satışın faktiki həcminə və strukturuna, plan üzrə satış qiymətinə və maya dəyərinə görə hesablanmış mənfəət məbləği ilə plan mənfəət məbləği arasında fərq kimi;

satışın həcmi üzrə kənarlaşmanın plan üzrə satış qiymətinə hasili kimi;

satışın həcmi üzrə kənarlaşmanın faktiki satış qiymətinə hasili kimi;

faktiki və plan mənfəət məbləği arasında fərq kimi.

213. Orta satış qiymətinin dəyişməsinin məhsul (iş, xidmət) satışın-dan mənfəət məbləğinə təsiri hesablanır:

faktiki pul gəliri ilə satışın faktiki həcminə və plan qiymətinə görə hesablanmış pul gəliri arasında fərq kimi;

məhsulun satış qiyməti üzrə kənarlaşmanın plan üzrə məhsul satışının həcminə hasili kimi;

satışın faktiki həcminə və qiymətinə, plan maya dəyərində görə hesablanmış mənfəət məbləği ilə plan mənfəət məbləği arasında fərq kimi;

satışın plan həcminə və maya dəyərində, faktiki qiymətinə görə hesablanmış mənfəət məbləği ilə plan mənfəət məbləği arasında fərq kimi;

faktiki mənfəət məbləği ilə satışın faktiki həcminə, plan qiyməti və maya dəyərində görə hesablanmış mənfəət məbləği arasında fərq kimi .

214. Məhsulun maya dəyərində dəyişməsinin satışdan mənfəətin həcminə təsiri hesablanır:
faktiki maya dəyəri ilə satışın faktiki həcminə və plan maya dəyərində görə hesablanmış xərclər arasında fərq kimi;

maya dəyəri göstəricisi üzrə kənarlaşmanın satışın plan həcminə hasili kimi;

istehsal maya dəyəri üzrə kənarlaşmanın satışın plan həcminə hasili ki-mi;

inzibati və kommersiya xərcləri üzrə kənarlaşmanın satışın plan həcminə hasili kimi;

maya dəyəri üzrə kənarlaşmanın satışın plan həcminə hasili kimi.

215. Xüsusi kapitalın rentabelliği hesablanır.

xalis mənfəətin xüsusi kapitalın orta illik məbləğinə nisbəti kimi;

xalis mənfəətin satışdan pul gəlirinə nisbəti kimi;

xüsusi kapitalın orta illik məbləğinin xalis mənfəətə nisbəti kimi;

xalis mənfəətin qeyri-dövriyyə aktivlərinə nisbəti kimi;

xalis mənfəətin aktivlərin ortaillik dəyərində nisbəti kimi.

216. İnvestisiyanın rentabelliği hesablanır:

xalis mənfəətin xüsusi kapitalın orta illik məbləğinə nisbəti kimi;

xalis mənfəətin xüsusi kapital ilə uzunmüddətli öhdəliklərin cəminə nisbəti kimi;

balans mənfəətinin xalis aktivlərə nisbəti kimi ;

xalis mənfəətin məcmu aktivlərə nisbəti kimi ;

vergiyə cəlb olunan mənfəətin aktivlərə nisbəti kimi

217. Xərclərin rentabelliği hesablanır: (Çəki: 1

satışdan mənfəətin satılmış məhsulların tam maya dəyərinə nisbəti kimi;

satışdan mənfəətin idarəetmə xərclərinə nisbəti kimi;

satışdan mənfəətin kommersiya xərclərinə nisbəti kimi;

xalis mənfəətin xalis aktivlərə nisbəti kimi;

xalis mənfəətin məcmu aktivlərə nisbəti kimi.

218. Məhsul növləri üzrə xərclərin rentabelliği hesablanır:

məhsul vahidinin qiyməti ilə onun maya dəyəri arasındakı fərqin məhsul vahidinin maya dəyərinə nisbəti kimi ;

məhsulun miqdarının məhsul vahidinin qiymətinə hasilinin məhsulun maya dəyərinə nisbəti kimi;

məhsul vahidi üzrə mənfəətin idarəetmə xərclərinə nisbəti kimi;

məhsul vahidi üzrə mənfəətin kommersiya xərclərinə nisbəti kimi;

xalis mənfəətin idarəetmə və kommersiya xərclərinin cəminə nisbəti kimi.

219. Xalis mənfəət əsasında satışın rentabelliği hesablanır: (Çəki: 1

xalis mənfəətin satışdan pul gəlirinə nisbəti kimi;

xalis mənfəətin aktivlərinin orta məbləğinə nisbəti kimi;

aktivlərin ortalama məbləğinin xalis mənfəətə nisbəti kimi;
satışdan pul gəlirinin xalis mənfəətə nisbəti kimi;
xalis mənfəətin xüsusi kapitala nisbəti kimi.

220. Qısamüddətli aktivlərin rentabelliği hesablanır:

satışdan mənfəətin məcmu aktivlərin ortalama məbləğinə nisbəti kimi;
xalis mənfəətin kapitalın ortalama məbləğinə nisbəti kimi;
satışdan mənfəətin qısamüddətli aktivlərə nisbəti kimi;
satışdan mənfəətin debitor borclarının ortalama məbləğinə nisbəti kimi;
xalis mənfəətin satışdan pul gəlirinə nisbəti kimi.

221. İstehsalın rentabelliği hesablanır: (Çəki: 1

xalis mənfəətin əsas istehsal fondları və material dövryyə vəsaitlərinin məbləğinə nisbəti kimi;

balans mənfəətinin əsas fondların ortalama dəyərinə nisbəti kimi;
xalis mənfəətin xüsusi kapitala nisbəti kimi;
balans mənfəətinin xüsusi və borc kapitalına nisbəti kimi;
satışdan mənfəətin satışdan pul gəlirinə nisbəti kimi.

222. Aktivlərin (məcmu kapitalın) rentabelliği hesablanır:

kapitalın ortalama məbləğinin xalis mənfəətə nisbəti kimi;
xüsusi kapitalın ortalama məbləğinin xalis mənfəətə nisbəti kimi;
xalis mənfəətin kapitalın ortalama məbləğinə nisbəti kimi;
xalis mənfəətin ilin sonuna kapitalın həcminə nisbəti kimi ;
vergitutulana qədər mənfəətin kapitalın ortalama məbləğinə nisbəti kimi

223. İnvestisiyaların rentabelliği hesablanır:

hesabat dövrünün mənfəəti : xüsusi kapital;

xalis mənfəət : (xüsusi kapital + uzunmüddətli öhdəliklər);

balans mənfəəti : xalis aktivlər;

xalis mənfəət : (əsas vəsait + dövriyyə aktivləri);

xüsusi kapital : hesabat dövrünün mənfəəti.

224. Dövriyyə kapitalının rentabelliği hesablanır:

satışdan mənfəət : aktivlərin orta məbləği;

xalis mənfəət : kapitalın orta məbləği;

satışdan mənfəət : dövriyyə kapitalının orta məbləği;

satışdan mənfəət : debitor borclarının orta məbləği;

xalis mənfəət : satışdan pul gəliri.

225. Aktivlərin rentabelliğə təsir edən hansı əsas amillər «Du Pont» modelinə daxil edilmişdir:

dövriyyə aktivlərinin dövrəni, xalis mənfəət, məhsul satışından pul gəliri

məhsul satışından pul gəliri, xüsusi kapitalın rentabelliği, xalis mənfəət;

debitor borclarının dövrəni, müəssisənin aktivlərinin formalaşmasında xüsusi kapitalın rentabelliği;

satılmış məhsulun rentabelliği, xüsusi kapitalın dövrəni, müəssisənin aktivlərinin formalaşmasında xüsusi kapitalın payı;

xalis mənfəət, cari likvidlik əmsalı, müəssisənin aktivlərinin formalaşmasında xüsusi kapitalın payı.

226. Lizingin rentabelliği necə müəyyən edilir?

lizing üzrə xərclərin mənfəətə nisbəti kimi;

mənfəətin məhsul buraxılışı üzrə xərclərə nisbəti kimi;
mənfəətin əsas fondların dəyərinə nisbəti kimi;
dəyər ifadəsində işlərin həcmnin əsas vəsaitlərə nisbəti kimi;
əldə olunan mənfəətin lizinq üzrə xərclərə nisbəti kimi

227. Marjinal gəlirin hesablanması zamanı xərclərin aşağıdakı bölgü-sü nəzərə alınır:
dəyişən və şərti sabit;

istehsal və qeyri istehsal;
aşkar və gizli;
birbaşa və dolay;
əsas və köməkçi.

228. Dəyişən xərclərə aid edilir:

bütün heyətin əmək haqqı, material məsrəfləri, amortizasiya;
fəhlələrin əmək haqqı, müstəqim material məsrəfləri;
qulluqçuların əməkhaqqı, reklam xərcləri, icarə haqqı;
fəhlə və qulluqçuların əmək haqqı, xammal- material xərcləri;
alınmış kreditlər üzrə faizlər, renta, icarə haqqı.

229. Şərti sabit xərclərə aid edilir:

qulluqçuların əməkhaqqı, amortizasiya, icarə haqqı, reklam xərcləri;
fəhlələrin əmək haqqı, müstəqim material məsrəfləri, reklam xərcləri;
qulluqçuların əmək haqqı, reklam xərcləri, müstəqim material məsrəfləri;
fəhlə və qulluqçuların əmək haqqı, xammal - material xərcləri;
renta, icarə haqqı, fəhlələrin əmək haqqı.

230. Təhlükəsizlik zonası nədir?

müəssisənin məhsuluna təminatlı tələbi ifadə edən bazar seqmenti;

pul gəliri ilə maya dəyəri arasındakı fərq;

satışın faktiki və zərərsiz həcmi arasındakı fərq;

dövriyyə aktivləri və qısamüddətli passivlərin həcmi arasındakı fərq;

satışdan mənfəətlə qısamüddətli öhdəliklər arasındakı fərq.

231. İstehsalın həcmi artdıqda (keçmiş istehsal güclərini saxlamaqla) məhsul vahidinə məsrəflərin son həddi: (Çəki: 1

sabit qalır;

azalır;

artır;

əvvəl azalır, sonra artır;

cavab tapmaq çətindir.

232. **satışdan pul gəliri məhsul istehsalı və satışı üzrə məcmu xərclərə bəra-bər-dir;**

satışdan pul gəliri məhsul istehsalı və satışı üzrə məcmu xərclərdən çoxdur;

satışdan pul gəliri məhsul istehsalı və satışı üzrə məcmu xərclərdən azdır;

mənfəətin artım tempi xərclərin artım tempindən yüksəkdir;

mənfəətin artım tempi xərclərin artım tempindən aşağıdır.

233. Natural ifadədə satışın zərərsiz səviyyəsi hesablanır:

sabit xərclərin marjinal gəlirə nisbəti kimi;

sabit xərclərin marjinal gəlirə hasili kimi;

sabit xərclərin mənfəətə nisbəti kimi;

dəyişən xərclərin mənfəətə nisbəti kimi;

dəyişən xərclərin marjinal gəlirə nisbəti kimi.

234. Dəyər ifadəsində satışın zərərsiz səviyyəsi hesablanır:

sabit xərclərin marjinal gəlirə nisbəti kimi ;

sabit xərclərin marjinal gəlirin orta payına nisbəti kimi ;

sabit xərclərin marjinal gəlirə hasili kimi;

sabit xərclərin mənfəətə nisbəti kimi ;

dəyişən xərclərin mənfəətə nisbəti kimi.

235. Marjinal gəlir hesablanır:

satışdan pul gəlirləri ilə müstəqim material məsrəfləri arasında fərq kimi;

satışdan pul gəlirləri ilə dəyişən xərclər arasında fərq kimi;

satışdan mənfəət ilə sabit xərclərin fərqi kimi;

satışdan pul gəliri ilə dolayı xərclər arasında fərq kimi;

satışdan pul gəlirləri ilə istehsal xərcləri arasında fərq kimi.

236. Təşkilatın maliyyə sabitliyi ehtiyatı (təhlükəsizlik zonası) hesablanır:

satışın faktiki həcmi ilə satışın böhranlı həcmi arasında fərq kimi;

pul gəliri ilə məcmu xərcləri arasında fərq kimi;

pul gəliri ilə dəyişən xərclər arasında fərq kimi;

pul gəliri ilə sabit xərcləri arasında fərq kimi;

marjinal gəlirlə dəyişən xərclərin fərqi kimi.

237. İstehsalın sabitliyi (möhkəmliyi) ehtiyatı səviyyəsi hesablanır:

məhsul buraxılışının kritik həcmnin faktiki həcminə nisbəti kimi

məhsul satışının faktiki həcmnin ötən ildəki faktiki həcminə nisbəti kimi;

məhsul buraxılışının faktiki həcmi ilə kritik həcmi arasındakı fərqin istehsalın faktiki həcminə nisbəti kimi;

satışın faktiki həcmi ilə plan həcmi arasındakı fərqin satışın plan həcminə nisbəti kimi;

satışdan pul gəlirin reallaşdırılan məhsulun natural ifadədə miqdarına nisbəti kimi.

238. Məhsulun qiymətində marjinal gəlirin payı hesablanır: (Çəki: 1

məhsul vahidinin qiyməti ilə məhsul vahidinə dəyişən xərclərin fərqi kimi;

məhsul vahidinin qiyməti ilə sabit xərclərin fərqi kimi;

sabit xərclərin dəyişən xərclərə nisbəti kimi;

məhsul vahidinin qiyməti ilə məhsul vahidinə dəyişən xərclərin fərqi–nin məhsul vahidinin qiymətinə nisbəti kimi;

məhsul vahidinin qiyməti ilə sabit xərclərin fərqinin məhsul vahidinin qiymətinə nisbəti kimi

239. Məhsul vahidinin qiyməti ilə məhsul vahidinə dəyişən xərclərin fərqinin məhsul vahidinin qiymətinə nisbəti hansı göstəricini səciyyələndirir?

marjinal gəliri;

satışın kritik nöqtəsini;

məhsulun qiymətində marjinal gəlirin payını;

pul gəlirində xərclərin payını;

dəyişən xərclərin məcmu məsrəflərdə payını.

240. "Satın almaq və ya özündə istehsal etmək" qərarının əsaslandırılması zamanı hansı göstəricilərə diqqət verilməlidir?

satışın böhran (kritik) nöqtəsi, müəssisənin maksimum istehsal gücü;

məmulatın istehsalına çəkilən xərclərin və alış dəyərinin eyni məbləq təşkil etdiyi miqdar, həmin məmulata olan illik tələbatın həcmi;

müəssisənin maksimum istehsal gücü, məhsul vahidinin qiyməti, məhsul vahidinə məsrəflərin həcmi;

satışın böhran (kritik) nöqtəsi, məhsul vahidinə dəyişən xərclərin həcmi;

satışın böhran (kritik) nöqtəsi, məhsul istehsalına sabit xərclərin həcmi.

241. Yeni məhsula satış qiymətinin əsaslandırılması zamanı aşağıdakı göstəricilərə diqqət verilir:

rəqibin qiyməti, maksimum istehsal gücü, istehsalın kritik nöqtəsi;

tələbin elastikliyi, bazarın tamlığı, mənfəətin həcmi;

maksimum istehsal gücü, tələbin elastikliyi, orta satış qiyməti;

mənfəətin həcmi, rəqibin eyni məhsula təyin etdiyi qiymət, müəssisənin imici;

tələbin elastikliyi, orta satış qiyməti, maksimum istehsal gücü.

242. Direkt-kostinq sistemində maliyyə nəticələrinin təhlili metodikası nəzərdə tutur:
mənfəətin tərkib elementlərinin öyrənilməsini;

xərclərin tərkib elementlərinin öyrənilməsini;

satışın həcmi, maya dəyəri və mənfəət arasında qarşılıqlı əlaqə-asılılığın öyrənilməsini;

təşkilatın ödəmə qabiliyyətinin qiymətləndirilməsini;

təşkilatın gəlirlilik səviyyəsinin öyrənilməsini.

243. Direkt-kostinq» sistemində mənfəətə birbaşa təsir edən amillərə aid edilir:

satışın həcmnin dəyişməsi;

məhsulun keyfiyyətinin dəyişməsi;

əmək məhsuldarlığının dəyişməsi;

materiallardan istifadə səviyyəsinin dəyişməsi;

əmək məsrəflərinin dəyişməsi.

244. «Direkt-kostinq» sistemində mənfəətə birbaşa təsir edən amillərə aid edilir:
kommersiya xərclərinin dəyişməsi;

satışın quruluşunun dəyişməsi;

məhsulun keyfiyyətinin dəyişməsi;

materiallardan istifadə səviyyəsinin dəyişməsi;

əmək məsrəflərinin dəyişməsi.

245. «Direkt-kostinq» sistemində mənfəətə birbaşa təsir edən amillərə aid edilir:
kommersiya xərclərinin dəyişməsi;

məhsulun keyfiyyətinin dəyişməsi;

satış qiymətinin dəyişməsi;

materiallardan istifadə səviyyəsinin dəyişməsi;

əmək məsrəflərinin dəyişməsi.

246. «Direkt-kostinq» sistemində mənfəətə birbaşa təsir edən amillərə aid edilir:
kommersiya xərclərinin dəyişməsi;

məhsulun keyfiyyətinin dəyişməsi;

materiallardan istifadə səviyyəsinin dəyişməsi;

məhsul vahidinə dəyişən xərclərin dəyişməsi;

əmək məsrəflərinin dəyişməsi .

247. «Direkt-kostinq» sistemində mənfəətə birbaşa təsir edən amillərə aid edilir:
kommersiya xərclərinin dəyişməsi;

məhsulun keyfiyyətinin dəyişməsi;

materiallardan istifadə səviyyəsinin dəyişməsi;

əmək məsrəflərinin dəyişməsi dəyişməsi

sabit xərclərin dəyişməsi.

248. «Direkt-kostinq» sistemində məhsul növləri üzrə satışdan mənfəətə birbaşa təsir edən amillərə aid edilir:

satışın həcmnin dəyişməsi;

məhsulun keyfiyyətinin dəyişməsi;
əmək məhsuldarlığının dəyişməsi;
inzibati xərclərin dəyişməsi;
əmək məsrəflərinin dəyişməsi.

249. «Direkt-kostinq» sistemində məhsul növləri üzrə satışdan mənfəətə birbaşa təsir edən amillərə aid elilir:

inzibati xərclərin dəyişməsi;

sabit xərclərin dəyişməsi;

əmək məhsuldarlığının dəyişməsi;

məhsulun keyfiyyətinin dəyişməsi;

əmək məsrəflərinin dəyişməsi.

250. «Direkt-kostinq» sistemində məhsul növləri üzrə satışdan mənfəətə birbaşa təsir edən amillərə aid elilir:

inzibati xərclərin dəyişməsi;

məhsulun keyfiyyətinin dəyişməsi;

əmək məhsuldarlığının dəyişməsi;

satış qiymətinin dəyişməsi;

əmək məsrəflərinin dəyişməsi.

251. «Direkt-kostinq» sistemində məhsul növləri üzrə satışdan mənfəətə birbaşa təsir edən amillərə aid elilir:

inzibati xərclərin dəyişməsi;

məhsulun keyfiyyətinin dəyişməsi;

əmək məhsuldarlığının dəyişməsi;

əmək məsrəflərinin dəyişməsi;

məhsul vahidinə dəyişən xərclərin dəyişməsi.

252. «Direkt-kostinq» sistemində məhsul növləri üzrə xərclərin rentabelliyyə birbaşa təsir edən amillərə aid elilir:

satışın həcmnin dəyişməsi;

məhsulun keyfiyyətinin dəyişməsi;

əmək məhsuldarlığının dəyişməsi;

inzibati xərclərin dəyişməsi;

əmək məsrəflərinin dəyişməsi.

253. «Direkt-kostinq» sistemində məhsul növləri üzrə xərclərin rentabelliyyə birbaşa təsir edən amillərə aid elilir:

inzibati xərclərin dəyişməsi;

sabit xərclərin dəyişməsi;

əmək məhsuldarlığının dəyişməsi;

məhsulun keyfiyyətinin dəyişməsi;

əmək məsrəflərinin dəyişməsi.

254. «Direkt-kostinq» sistemində məhsul növləri üzrə xərclərin rentabelliyyə birbaşa təsir edən amillərə aid elilir: inzibati xərclərin dəyişməsi;

məhsulun keyfiyyətinin dəyişməsi;

əmək məhsuldarlığının dəyişməsi;

satış qiymətinin dəyişməsi;

əmək məsrəflərinin dəyişməsi.

255. «Direkt-kostinq» sistemində məhsul növləri üzrə xərclərin rentabelliyyə birbaşa təsir edən amillərə aid elilir:

inzibati xərclərin dəyişməsi;

məhsulun keyfiyyətinin dəyişməsi;

əmək məhsuldarlığının dəyişməsi;

əmək məsrəflərinin dəyişməsi;

məhsul vahidinə dəyişən xərclərin dəyişməsi.

256. MMUS şəraitində məcmu satış üzrə rentabelliyyə birbaşa təsir edən amillərə aid edilir:
inzibati xərclərin dəyişməsi, sabit xərclərin dəyişməsi

məhsulun həcmnin dəyişməsi, satışın quruluşunun dəyişməsi;

məhsulun keyfiyyətinin dəyişməsi, əmək məsrəflərinin dəyişməsi;

əmək məhsuldarlığının dəyişməsi, məhsulun keyfiyyətinin dəyişməsi;

inzibati xərclərin dəyişməsi, sabit xərclərin dəyişməsi.

257. MMUS şəraitində məcmu satış üzrə rentabelliyyə birbaşa təsir edən amillərə aid edilir:

məhsul vahidinə dəyişən xərclərin dəyişməsi, satış qiymətinin dəyişməsi

inzibati xərclərin dəyişməsi, sabit xərclərin dəyişməsi;

məhsulun keyfiyyətinin dəyişməsi, əmək məsrəflərinin dəyişməsi;

əmək məhsuldarlığının dəyişməsi, məhsulun keyfiyyətinin dəyişməsi;

inzibati xərclərin dəyişməsi, sabit xərclərin dəyişməsi.

258. MMUS şəraitində məcmu satış üzrə rentabelliyyə birbaşa təsir edən amillərə aid edilir:
məhsulun keyfiyyətinin və əmək məhsuldarlığının dəyişməsi;

əmək məhsuldarlığının və əmək məsrəflərinin dəyişməsi;

sabit xərclərin dəyişməsi, satış qiymətinin dəyişməsi;

materiallardan istifadə səviyyəsinin və onların qiymətinin dəyişməsi

avadanlıqların texniki səviyyəsinin və hərəkətinin dəyişməsi

259. MMUS şəraitində məcmu satış üzrə rentabelliyyə birbaşa təsir göstərməyən amil:
satışın həcmnin dəyişməsi,

məhsulun keyfiyyətinin dəyişməsi

məhsulun qiymətinin dəyişməsi;

dəyişən xərclərin dəyişməsi;

sabit xərclərin dəyişməsi

260. MMUS şəraitində məcmu xərclərin rentabelliyyə birbaşa təsir edən amillərə aid elilir:
inzibati xərclərin dəyişməsi, sabit xərclərin dəyişməsi

məhsulun həcmnin dəyişməsi, satışın quruluşunun dəyişməsi;

məhsulun keyfiyyətinin dəyişməsi, əmək məsrəflərinin dəyişməsi;

əmək məhsuldarlığının dəyişməsi, məhsulun keyfiyyətinin dəyişməsi;

inzibati xərclərin dəyişməsi, sabit xərclərin dəyişməsi.

261. MMUS şəraitində məcmu xərclərin rentabelliyyə birbaşa təsir edən amillərə aid elilir:
məhsul vahidinə dəyişən xərclərin dəyişməsi, satış qiymətinin dəyişməsi

inzibati xərclərin dəyişməsi, sabit xərclərin dəyişməsi;

məhsulun keyfiyyətinin dəyişməsi, əmək məsrəflərinin dəyişməsi;;

əmək məhsuldarlığının dəyişməsi, məhsulun keyfiyyətinin dəyişməsi;

inzibati xərclərin dəyişməsi, sabit xərclərin dəyişməsi.

262. MMUS şəraitində məcmu xərclərin rentabelliyyə birbaşa təsir edən amillərə aid elilir:
məhsulun keyfiyyətinin və əmək məhsuldarlığının dəyişməsi;

əmək məhsuldarlığının və əmək məsrəflərinin dəyişməsi;

sabit xərclərin dəyişməsi, satış qiymətinin dəyişməsi;

materiallardan istifadə səviyyəsinin və onların qiymətinin dəyişməsi

avadanlıqların texniki səviyyəsinin və hərəkətinin dəyişməsi

263. MMUS şəraitində məcmu xərclərin rentabelliyyə birbaşa təsir göstərməyən amil:
satışın həcmnin dəyişməsi,

məhsulun keyfiyyətinin dəyişməsi

məhsulun qiymətinin dəyişməsi;

dəyişən xərclərin dəyişməsi;

sabit xərclərin dəyişməsi

264. MMUS şəraitində kapitalın rentabelliyyə birbaşa təsir edən amillərə aid elilir:

satışın həcmnin dəyişməsi, satışın quruluşunun dəyişməsi;

məhsulun keyfiyyətinin dəyişməsi, satış qiymətinin dəyişməsi;

əmək məhsuldarlığının dəyişməsi, məhsul vahidinə dəyişən xərclərin dəyişməsi;

materialtutumunun dəyişməsi, kapitalın dövr sürətinin dəyişməsi;

əmək məsrəflərinin dəyişməsi, sabit xərclərin dəyişməsi.

265. MMUS şəraitində kapitalın rentabelliyyə birbaşa təsir edən amillərə aid elilir:

satışın həcmnin dəyişməsi, məhsulun keyfiyyətinin dəyişməsi,;

məhsul vahidinə dəyişən xərclərin dəyişməsi, satış qiymətinin dəyişməsi;

əmək məhsuldarlığının dəyişməsi, məhsul vahidinə dəyişən xərclərin dəyişməsi;

materialtutumunun dəyişməsi, kapitalın dövr sürətinin dəyişməsi;

əmək məsrəflərinin dəyişməsi, sabit xərclərin dəyişməsi.

266. «Direkt-kostinq» sistemində məhsul növləri üzrə satışın rentabelliyyə birbaşa təsir edən amillərə aid elilir:

satışın həcmnin dəyişməsi;

məhsulun keyfiyyətinin dəyişməsi;

əmək məhsuldarlığının dəyişməsi;

inzibati xərclərin dəyişməsi;

əmək məsrəflərinin dəyişməsi.

267. «Direkt-kostinq» sistemində məhsul növləri üzrə satışın rentabelliyyə birbaşa təsir edən amillərə aid elilir:

inzibati xərclərin dəyişməsi;

sabit xərclərin dəyişməsi;

əmək məhsuldarlığının dəyişməsi;

məhsulun keyfiyyətinin dəyişməsi;

əmək məsrəflərinin dəyişməsi.

268. «Direkt-kostinq» sistemində məhsul növləri üzrə satışın rentabelliyyə birbaşa təsir edən amillərə aid elilir: (Çəki: 1

inzibati xərclərin dəyişməsi;

məhsulun keyfiyyətinin dəyişməsi;

əmək məhsuldarlığının dəyişməsi;

satış qiymətinin dəyişməsi;

əmək məsrəflərinin dəyişməsi

269. «Direkt-kostinq» sistemində məhsul növləri üzrə satışın rentabelliyyə birbaşa təsir edən amillərə aid elilir:

inzibati xərclərin dəyişməsi;

məhsulun keyfiyyətinin dəyişməsi;

əmək məhsuldarlığının dəyişməsi;

əmək məsrəflərinin dəyişməsi;

məhsul vahidinə dəyişən xərclərin dəyişməsi.

270. «Direkt-kostinq» sistemində xərclərin rentabelliyyə birbaşa təsir edən amillərə aid elilir: **satışın həcmnin dəyişməsi;**

məhsulun keyfiyyətinin dəyişməsi;

əmək məhsuldarlığının dəyişməsi;;
materiallardan istifadə səviyyəsinin dəyişməsi;
əmək məsrəflərinin dəyişməsi.

271. «Direkt-kostinq» sistemində xərclərin rentabelliyyə birbaşa təsir edən amillərə aid elilir: kommersiya xərclərinin dəyişməsi;
məhsulun keyfiyyətinin dəyişməsi;
satışın quruluşunun dəyişməsi;
materiallardan istifadə səviyyəsinin dəyişməsi;
əmək məsrəflərinin dəyişməsi.

272. «Direkt-kostinq» sistemində xərclərin rentabelliyyə birbaşa təsir edən amillərə aid elilir: kommersiya xərclərinin dəyişməsi;
məhsulun keyfiyyətinin dəyişməsi;
satış qiymətinin dəyişməsi;
materiallardan istifadə səviyyəsinin dəyişməsi;
əmək məsrəflərinin dəyişməsi.

273. «Direkt-kostinq» sistemində xərclərin rentabelliyyə birbaşa təsir edən amillərə aid elilir: kommersiya xərclərinin dəyişməsi;
məhsulun keyfiyyətinin dəyişməsi;
materiallardan istifadə səviyyəsinin dəyişməsi;
məhsul vahidinə dəyişən xərclərin dəyişməsi;
əmək məsrəflərinin dəyişməsi.

274. «Direkt-kostinq» sistemində məhsul növləri üzrə satışın rentabelliyyə birbaşa təsir edən amillərə aid elilir:

sabit xərclərin dəyişməsi.

kommersiya xərclərinin dəyişməsi;

məhsulun keyfiyyətinin dəyişməsi;

materiallardan istifadə səviyyəsinin dəyişməsi;

əmək məsrəflərinin dəyişməsi;

275. «Direkt-kostinq» sistemində satışın rentabelliyyə birbaşa təsir edən amillərə aid elilir:
satışın həcmnin dəyişməsi;

məhsulun keyfiyyətinin dəyişməsi;

əmək məhsuldarlığının dəyişməsi,;

materiallardan istifadə səviyyəsinin dəyişməsi;

əmək məsrəflərinin dəyişməsi.

276. «Direkt-kostinq» sistemində satışın rentabelliyyə birbaşa təsir edən amillərə aid elilir:
kommersiya xərclərinin dəyişməsi;

məhsulun keyfiyyətinin dəyişməsi;

satışın quruluşunun dəyişməsi;

materiallardan istifadə səviyyəsinin dəyişməsi;

əmək məsrəflərinin dəyişməsi.

277. «Direkt-kostinq» sistemində satışın rentabelliyyə birbaşa təsir edən amillərə aid elilir:
kommersiya xərclərinin dəyişməsi;

məhsulun keyfiyyətinin dəyişməsi;

satış qiymətinin dəyişməsi;

materiallardan istifadə səviyyəsinin dəyişməsi;

əmək məsrəflərinin dəyişməsi.

278. «Direkt-kostinq» sistemində satışın rentabelliyyə birbaşa təsir edən amillərə aid edilir:
kommersiya xərclərinin dəyişməsi;

məhsulun keyfiyyətinin dəyişməsi;

materiallardan istifadə səviyyəsinin dəyişməsi;

məhsul vahidinə dəyişən xərclərin dəyişməsi;

əmək məsrəflərinin dəyişməsi.
279. «Direkt-kostinq» sistemində satışın rentabelliyyə birbaşa təsir edən amillərə aid edilir:
kommersiya xərclərinin dəyişməsi;

məhsulun keyfiyyətinin dəyişməsi;

materiallardan istifadə səviyyəsinin dəyişməsi;

əmək məsrəflərinin dəyişməsi;

sabit xərclərin dəyişməsi.
280. MMUS-ın tətbiqi şəraitində maliyyə nəticələrinin təhlili metodikası səciyyələndirir:
mənfəətin tərkib elementlərinin öyrənilməsini;

xərclərin tərkib elementlərinin öyrənilməsini;

satışın həcmi, maya dəyəri və mənfəət arasında qarşılıqlı əlaqə-asılı-lığın öyrənilməsini;

təşkilatın ödəmə qabiliyyətinin qiymətləndirilməsini;

təşkilatın gəlirlilik səviyyəsinin öyrənilməsini.
281. MMUS-ın tətbiqi şəraitində məhsul satışından mənfəətə birbaşa təsir edən amillərə aid edilir:

satışın həcmnin və sabit xərclərin dəyişməsi;

məhsulun keyfiyyətinin və əmək məhsuldarlığının dəyişməsi;

əmək məhsuldarlığının və əmək məsrəflərinin dəyişməsi;

materiallardan istifadə səviyyəsinin və onların qiymətinin dəyişməsi

avadanlıqların texniki səviyyəsinin və hərəkətinin dəyişməsi

282. «Direkt-kostinq» sistemində kapitalın rentabelliyyə birbaşa təsir edən amillərə aid elilir: **satışın həcmnin dəyişməsi;**

məhsulun keyfiyyətinin dəyişməsi;

əmək məhsuldarlığının dəyişməsi,;

materiallardan istifadə səviyyəsinin dəyişməsi;

əmək məsrəflərinin dəyişməsi.

283. «Direkt-kostinq» sistemində kapitalın rentabelliyyə birbaşa təsir edən amillərə aid elilir: **kommersiya xərclərinin dəyişməsi;**

məhsulun keyfiyyətinin dəyişməsi;

satışın quruluşunun dəyişməsi;

materiallardan istifadə səviyyəsinin dəyişməsi;

əmək məsrəflərinin dəyişməsi.

284. «Direkt-kostinq» sistemində kapitalın rentabelliyyə birbaşa təsir edən amillərə aid elilir: **kommersiya xərclərinin dəyişməsi;**

məhsulun keyfiyyətinin dəyişməsi;

satış qiymətinin dəyişməsi;

materiallardan istifadə səviyyəsinin dəyişməsi;

əmək məsrəflərinin dəyişməsi.

285. «Direkt-kostinq» sistemində kapitalın rentabelliyyə birbaşa təsir edən amillərə aid elilir: **kommersiya xərclərinin dəyişməsi;**

məhsulun keyfiyyətinin dəyişməsi;

materiallardan istifadə səviyyəsinin dəyişməsi;

məhsul vahidinə dəyişən xərclərin dəyişməsi;

əmək məsrəflərinin dəyişməsi.

286. «Direkt-kostinq» sistemində kapitalın rentabelliyyə birbaşa təsir edən amillərə aid elilir: kommersiya xərclərinin dəyişməsi;

məhsulun keyfiyyətinin dəyişməsi;

materiallardan istifadə səviyyəsinin dəyişməsi;

əmək məsrəflərinin dəyişməsi;

sabit xərclərin dəyişməsi.

287. Direkt-kostinq» sistemində kapitalın rentabelliyyə birbaşa təsir edən amillərə aid elilir: kommersiya xərclərinin dəyişməsi;

məhsulun keyfiyyətinin dəyişməsi;

materiallardan istifadə səviyyəsinin dəyişməsi;

əmək məsrəflərinin dəyişməsi;

kapitalın dövr sürətinin dəyişməsi.

288. Səhmin nominal qiyməti səciyyələndirir:

səhm blankında göstərilən qiyməti;

ilkin bazarda səhmin satış qiyməti;

balans üzrə xalis aktivlərin dəyərinin buraxılmış səhmlərin ümumi miqdarına nisbəti;

kreditörlerle hesablaşdıqdan sonra mümkün satış qiyməti ilə aktivlərin bir səhmə düşən hissəsi;

Səhmlərin qiymətli kağızların təkrar bazarında kotirovka edildiyi (qiymətləndirildiyi) qiyməti.

289. Səhmin emissiya qiyməti səciyyələndirir:

səhm blankında göstərilən qiyməti;

ilkin bazarda səhmin satış qiyməti;

balans üzrə xalis aktivlərin dəyərinin buraxılmış səhmlərin ümumi miqdarına nisbəti;

kreditörlerle hesablaşdıqdan sonra mümkün satış qiyməti ilə aktivlərin bir səhmə düşən hissəsi;

Səhmlərin qiymətli kağızların təkrar bazarında kotirovka edildi-yi (qiy-mətləndirildiyi) qiyməti.

290. Səhmin balans qiyməti səciyyələndirir:

səhm blankında göstərilən qiyməti;

ilkin bazarda səhmin satış qiyməti;

balans üzrə xalis aktivlərin dəyərinin buraxılmış səhmlərin ümumi miq–da–rı–na nisbəti;

kreditörlerle hesablaşdıqdan sonra mümkün satış qiyməti ilə aktivlə–rin bir səhmə düşən hissəsi;

Səhmlərin qiymətli kağızların təkrar bazarında kotirovka edi–r–l–di–yi (qiy–mətləndirildiyi) qiyməti.

291. Səhmin ləğv qiyməti səciyyələndirir:

səhm blankında göstərilən qiyməti;

ilkin bazarda səhmin satış qiyməti;

balans üzrə xalis aktivlərin dəyərinin buraxılmış səhmlərin ümumi miq–da–rı–na nisbəti;

kreditörlerle hesablaşdıqdan sonra mümkün satış qiyməti ilə aktivlə–rin bir səhmə düşən hissəsi;

Səhmlərin qiymətli kağızların təkrar bazarında kotirovka edi–r–l–di–yi (qiy–mətləndirildiyi) qiyməti.

292. Səhmin kurs qiyməti səciyyələndirir:

səhm blankında göstərilən qiyməti;

ilkin bazarda səhmin satış qiyməti;

balans üzrə xalis aktivlərin dəyərinin buraxılmış səhmlərin ümumi miq–da–rı–na nisbəti;

kreditörlerle hesablaşdıqdan sonra mümkün satış qiyməti ilə aktivlə–rin bir səhmə düşən hissəsi;

Səhmlərin qiymətli kağızların təkrar bazarında kotirovka edi–r–l–di–yi (qiy–mətləndirildiyi) qiyməti.

293. Səhmin gəlirliyi hesablanır:

səhmin bazar dəyərinin artım məbləğinin səhm üzrə dividend məbləği–nə nisbəti kimi;

səhmin bazar qiymətinin səhmin uçot qiymətinə nisbəti kimi;
səhmə düşən dividendin səhmin bazar qiymətinə nisbəti kimi;
səhmin bazar qiymətinin səhmə düşən gəlirə nisbəti kimi;
xalis mənfəətlə ödənilmiş dividend məbləğinin fərqinin adi səhmlərin miqdarına nisbəti kimi.

294. Katirovka əmsalı hesablanır:

səhmin bazar dəyərinin artım məbləğinin səhm üzrə dividend məbləği–nə nisbəti kimi;
səhmin bazar qiymətinin səhmin uçot qiymətinə nisbəti kimi
səhmə düşən dividendin səhmin bazar qiymətinə nisbəti kimi;
səhmin bazar qiymətinin səhmə düşən gəlirə nisbətikimi;
xalis mənfəətlə ödənilmiş dividend məbləğinin fərqinin adi səhmlərin miqdarına nisbəti kimi.

295. Səhmin rentabelliği hesablanır:

səhmin bazar dəyərinin artım məbləğinin səhm üzrə dividend məbləği–nə nisbəti kimi;
səhmin bazar qiymətinin səhmin uçot qiymətinə nisbəti kimi;
səhmə düşən dividendin səhmin bazar qiymətinə nisbəti kimi;
səhmin bazar qiymətinin səhmə düşən gəlirə nisbəti kimi;
xalis mənfəətlə ödənilmiş dividend məbləğinin fərqinin adi səhmlərin miqdarına nisbəti kimi.

296. Səhmin dəyərliliyi hesablanır:

səhmin bazar dəyərinin artım məbləğinin səhm üzrə dividend məbləği–nə nisbəti kimi;
səhmin bazar qiymətinin səhmin uçot qiymətinə nisbəti kimi;
səhmə düşən dividendin səhmin bazar qiymətinə nisbəti kimi;
səhmin bazar qiymətinin səhmə düşən gəlirə nisbəti kimi;
xalis mənfəətlə ödənilmiş dividend məbləğinin fərqinin adi səhmlərin miqdarına nisbəti kimi.

297. Dividend çıxımı hesablanır:

səhmin bazar dəyərinin artım məbləğinin səhm üzrə dividend məbləği–nə nisbəti kimi;

səhmin bazar qiymətinin səhmin uçot qiymətinə nisbəti kimi;

səhmə düşən dividendin səhmin bazar qiymətinə nisbəti kimi;

səhmin bazar qiymətinin səhmə düşən gəlirə nisbəti kimi;

səhmə düşən dividendin səhmə düşən gəlirə nisbəti kimi.

298. Səhmə düşən gəlir necə hesablanır:

səhmin bazar dəyərinin artım məbləğinin səhm üzrə dividend məbləği–nə nisbəti kimi;

səhmin bazar qiymətinin səhmin uçot qiymətinə nisbəti kimi;

səhmə düşən dividendin səhmin bazar qiymətinə nisbəti kimi;

səhmin bazar qiymətinin səhmə düşən gəlirə nisbəti kimi;

xalis mənfəətlə ödənilmiş dividend məbləğinin fərqlərinin adi səhmlərin miqdarına nisbəti kimi.

299. İnflyasiya aşağıdakı prosesi səciyyələndirir:

təşkilatın xüsusi kapitalının azalmasını;

pul vəsaitinin çatışmazlığını;

pul kütləsinin artım tempinin əmtəə kütləsinin artım tempindən yüksək olmasını;

pula kütləsinin qiymətinin bahalaşması və aşağı düşməsinə;

əmtəə kütləsinin artım tempinin pul kütlələrinin artım tempindən yüksək olmasını.

300. İnflyasiya şəraitində hansı metoddan istifadə etməklə maliyyə hesabat göstəricilərinə düzəliş edilir:

zəncirvari yerdəyişmə metodundan;

mütləq fərq metodundan;

orta həndəsi metodundan;

pulun daimi alıcılıq qabiliyyəti metodundan;

balans metodundan.